

1. Sual: İDT əsas funksiyalarına aiddir:
iqtisadi qanunların işlənilib hazırlanması, qəbul olunması və onların icrasına nəzarət;

makroiqtisadi siyasətin prioritetlərinin müəyyən olunması
bazarın səmərəli fəaliyyəti üçün şəraitini yaradılması
bazar həll edə bilməyən məsələlərin həlli
\\bütün cavablar düzdür

2. İDT əsas funksiyalarına aid deyil:
iqtisadi qanunların işlənilib hazırlanması, qəbul olunması və onların icrasına nəzarət;

makroiqtisadi siyasətin prioritetlərinin müəyyən olunması
\\sosial münaqişələrin həlli
bazarın səmərəli fəaliyyəti üçün şəraitini yaradılması;
bazar həll edə bilməyən məsələlərin həlli;

3. İDT əsas funksiyalarına aid deyil: iqtisadi qanunların işlənilib hazırlanması, qəbul olunması və onların icrasına nəzarət;
makroiqtisadi siyasətin prioritetlərinin müəyyən olunması
\\mədəni-tərbiyə vəzifələri
bazarın səmərəli fəaliyyəti üçün şəraitini yaradılması
bazar həll edə bilməyən məsələlərin həlli;

4. İDT fənninin əsas vəzifələrinə aşağıda adı çəkilənlər aiddir: iqtisadi inkişafın səmərəliliyini təmin etmək
dövlət tənzimlənməsi qarşılıqlı maraqların təmin olunmasını yönəlməli və bir tərəfdən, iqtisadiyyatın səmərəli inkişafını, digər tərəfdən isə sosial ədaləti təmin etməlidir
dövlətin sərəncamında olan təbii, insan, maliyyə resursların səmərəli istifadəsi

sosial-iqtisadi inkişaf, regional, sahə, sahələrarası, məqsədli, investisiya proqnoz və proqramlarının yaxın və uzaq gələcəyə işlənilib hazırlanması
\\bütün cavablar düzdür

5. İDT fənninin əsas vəzifələrinə aşağıda adı çəkilənlərə aiddir:
ölkə regionlarının sosial-iqtisadi inkişafının təmin edilməsi
mövcud qanunvericiliyin təkmilləşdirilməsi
ümumi iqtisadi proporsiyaların dəstəklənməsi
iqtisadiyyatın cari və gələcək istiqamətlərinin optimal nisbətinin formalaşması
\\bütün cavablar düzdür

6. İDT fənninin əsas vəzifələrinə aşağıda adı çəkilənlər aiddir: gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
məşğulluğun tənzimlənməsi

ətraf mühitin qorunması
 ölkənin təhlükəsizliyinin təmin edilməsi
 \\bütün cavablar düzdür

7. İDT-nin vəzifələrinə aid deyil: gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
 məşğulluğun tənzimlənməsi
 ətraf mühitin qorunması
 ölkənin təhlükəsizliyinin təmin edilməsi
 \\xarici investora üstünlük vermək

8. İDT-nin məqsədi deyil: gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
 məşğulluğun tənzimlənməsi
 ətraf mühitin qorunması
 ölkənin təhlükəsizliyinin təmin edilməsi
 \\xarici investorların mənafeyinə xidmət etmək

9. İqtisadiyyatın tənzimlənməsinin əsas məqsədidir:
 \\ iqtisadi - sosial sabitlik və inkişafa nail olma
 regionların sosial-iqtisadi inkişaf şəraitinin bərabərləşdirilməsi
 ətraf mühitin çirklənməsinin qarşısının alınması
 yerli özünüidarəetmə zəmanətinin təminatı
 regionların təbii-iqlim xüsusiyyətlərindən istifadə

10. İqtisadiyyatın dövlət tənzimlənməsi:
 \\sabit iqtisadi artımı saxlama üzrə dövlətin fəaliyyətidir
 işsizliyin artırılması üzrə dövlətin fəaliyyətidir
 haqsız rəqabəti formalaşdırmaq üzrə dövlətin fəaliyyətidir
 tədiyyə balansının mənfəi saldosunun formalaşması üzrə dövlətin fəaliyyətidir
 inflyasiya artımının yaradılması üzrə dövlətin fəaliyyətidir

11. «İqtisadiyyatın dövlət tənzimlənməsi»nin predmeti öyrənir:
 \\ölkənin iqtisadi həyatında bazar münasibətlərinin səmərəli formalaşmasını təmin edəcək dövlətin bütün iştirak formalarını
 gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
 məşğulluğun tənzimlənməsi
 ətraf mühitin qorunması
 ölkənin təhlükəsizliyinin təmin edilməsi

12. «İqtisadiyyatın tənzimlənməsi» kursu öyrənmir: ölkə regionlarının sosial-iqtisadi inkişafının təmin edilməsi
 mövcud qanunvericiliyin təkmilləşdirilməsi
 ümumi iqtisadi proporsiyaların dəstəklənməsi

iqtisadiyyatın cari və gələcək istiqamətlərinin optimal nisbətinin formalaşması

\\müxtəlif əmtəə bazarlarında qiymət dəyişməsinə

13. İqtisadiyyatın dövlət tənzimlənməsi öyrənmir
 ölkə regionlarının sosial-iqtisadi inkişafının təmin edilməsi
 mövcud qanunvericiliyin təkmilləşdirilməsi
 ümumi iqtisadi proporsiyaların dəstəklənməsi
 \\ müxtəlif bazarlarda qiymət və istehsal həcmi
 iqtisadiyyatın cari və gələcək istiqamətlərinin optimal nisbətinin formalaşması

14. Sual: Dövlətin iqtisadi siyasətini həyata keçirən orqan deyil:
 İqtisadi İnkişaf Nazirliyi

\\Ədliyyə Nazirliyi

Maliyyə Nazirliyi

Vergi Nazirliyi

Gömrük Komitəsi

15. Hüquqi tənzimlənmənin mənbəyinə aid deyil:
 Azərbaycan Respublikası Konstitusiyası.

Referendumla qəbul olunmuş aktlar.

Azərbaycan Respublikasının qanunları .

Azərbaycan Respublikası Prezidentinin fərmanları.

\\Azərbaycan Respublikasının siyasi partiyalarının bəyanatları.

16. Dövlətin iqtisadi siyasətini həyata keçirən orqan deyil:
 İqtisadi İnkişaf Nazirliyi

\\Ədliyyə Nazirliyi

Maliyyə Nazirliyi

Vergi Nazirliyi

Gömrük Komitəsi

17. Hüquqi tənzimlənmənin mənbəyinə aid deyil: Azərbaycan Respublikası
 Konstitusiyası.

Referendumla qəbul olunmuş aktlar.

Azərbaycan Respublikasının qanunları .

Azərbaycan Respublikası Prezidentinin fərmanları.

\\Azərbaycan Respublikasının siyasi partiyalarının bəyanatları.

18. Adı çəkilənlərdən hansı birbaşa metoda aid deyil: büdcə
 faiz stavkası

pul kütləsi

emissiya

\\sifarişlər

19. Aşağıda göstərilənlərdən hansı proqnoz növünə aiddir operativ proqnoz
 orta müddətli proqnoz
 uzun müddətli proqnoz
 \\bütün cavablar səhvdir
20. Aşağıda verilənlərdən hansı proqnoz növünə aiddir makroiqtisadi
 proqnoz
 sahə proqnozu
 iqtisadi sistemin ilkin həlqələrinin proqnozu
 bütün cavablar səhvdir
 \\bütün cavablar düzdür
21. Bazarın «görünməz əl» haqqında tezis hansı nəzəri konsepsiyadadır
 \\ klassik
 neoklassik
 neoliberalizm
 prijizm
 cavabların hamısı düzdür
22. Birbaşa təsir metodlarına aiddir
 büdcə
 pul kütləsi
 emissiya
 \\qiymətlərin dondurulması
 faiz stavkası
23. C.M.Keyns hansı nəzəriyyənin banisidir?
 makroiqtisadi tənzimləmə
 iqtisadi kibernetika
 iqtisadi fizika
 \\makroiqtisadiyyat nəzəriyyəsinin
 iqtisadiyyatın fundamental nəzəriyyəsi
24. Direktiv planlaşdırmanın əsas cəhətlərinə aiddir:
 dövlət planlaşdırılması
 iqtisadi planların qanun şəklində icra edilməsi
 dövlət mülkiyyətinin üstünlük təşkil etməsi
 \\bütün cavablar düzdür
25. Dolayı təsir metodlarına aid deyil dövlət sifarişləri
 vergilər
 gömrük
 büdcə
 \\sifarişlər

26. Dolayı təsir metodlarına aid deyil: dövlət sifarişləri
vergilər
gömrük
büdcə
\\qiymətlərin dondurulması
27. Dövlət tənzimlənməsinin əsasını yaradan Marks
Samoelson
A. Smit
\\C.Keyns
A.Marşal
28. Tarazlığın Keyns modelinə görə iqtisadiyyat taraz olar, əgər: istehlak xərclərindən yığımı çıxdıqda qalan məbləğ investisiyalara bərabər olarsa müəyyən dövr üçün pul təklifinin dinamikası dəyişməz qalarsa nəzərdə tutulan istehlak xərcləri ilə investisiyaların cəmi ümumi DM bərabər olarsa
dövlət büdcəsi balanslaşdırılmış olarsa
\\məcmu tələb məcmu təklifə bərabər olsarsa
29. İqtisadi siyasətin alətləridir: 1. İnzibati 2. İqtisadi 3. institutsional
1,3
1,2
2,3
2
\\1,2,3
30. İqtisadi siyasətin aşağıdakı təsnifat növü var: 1. Liberal 2. Mobilizəedici 3. Tənzimləyici
1,3
1,2
\\1,2,3
2
2,3
31. Bazar iqtisadiyyatı şəraitində iqtisadi siyasətin istiqamətinə bu aid deyil:
antiinflasiya
əmək bazarında
konyuktura və struktur
sosial
\\poternalist
32. İqtisadi siyasətdə xarici tarazlıq:
\\tədiyyə balansının saldosunun sıfır olmasına nail olmaqdır.
məşğulluğun maksimum, inflasiyanın isə minimum olmasına nail olmaqdır.

iqtisadi artımın maksimum olmasına nail olmaqdır.
 fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır.
 siyasət dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini öyrənilməsinə nail olmaqdır.

33. İqtisadi siyasətin alətləridir: 1. İnzibati 2. İqtisadi 3. institutsional

1,3

1,2

2,3

2

\\1,2,3

34. Dövlət direjizmi kim tərəfindən irəli sürülmüşdür Keynsçilər
 tərəfindən

\\F.Peru

Skarrufi

Stafford

Şerman

35. Dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum səviyyəsinə daxil olan
 tədbirlərə aiddir sosial müdafiəyə

məşğulluğun təmin olunması

inflyasiyanın tənzimlənməsi

fundamental elmi tədqiqatların maliyyələşdirilməsi

\\bütün cavablar düzdür

36. Dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum səviyyəsinə daxil olan
 tədbirlərə aiddir məşğulluğun təmin olunması

inflyasiyanın tənzimlənməsi

sosial müdafiəyə

regional siyasət

\\bütün cavablar düzdür

37. Dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum səviyyəsinə daxil olan
 tədbirlərə aiddir məşğulluğun təmin olunması

inflyasiyanın tənzimlənməsi

sosial müdafiəyə

regional siyasət

\\dünya iqtisadiyyatında milli maraqlarını təmin etmək

38. Dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum səviyyəsinə daxil olan
 tədbirlərə aiddir fundamental elmi tədqiqatların maliyyələşdirilməsi

inflyasiyanın tənzimlənməsi

sosial müdafiəyə

regional siyasət

\\məşğulluğun təmin olunması

39. İqtisadi fəaliyyətin tənzimlənməsini təmin edən hüquqi normaların əsas prinsiplərinə aid deyil:
- İqtisadi təsərrüfat subyektlərinin fəaliyyətinin tənzimlənməsi prinsipi.
 İqtisadi təsərrüfat subyektlərinin bərabərlik prinsipi.
 İqtisadi fəaliyyətdə iqtisadi azadlıq və onun həvəsləndirilməsi prinsipi.
 İnhisar və haqsız rəqabətdən müdafiə prinsipi.
 \\İqtisadi təsərrüfat subyektlərinin fərqləndirilməsi prinsipi.
40. Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aid deyil:
- Ətraf mühitin mühafizəsi təmin edilir.
 Əhalinin sosial təminatını həyata keçirir.
 Dövlətin maliyyə-vergi siyasəti reallaşdırılır.
 Antiinhisar tənzimləmə tədbirləri həyata keçirilir.
 \\İstehsal vasitələrinin yerləşdirilməsi həyata keçirilir
41. Dövlətin iqtisadiyyatı idarəetmə sənədlərinə nə aid deyil: proqnoz
 plan
 maliyyə planı
 proqram
 \\bəyannamə
42. Açıq iqtisadiyyatda makroiqtisadi tənzimlənmənin mühüm problemləridir:
- daxili tarazlıq
 \\daxili və xarici tarazlıq
 dövlət xərclərinin azaldılması
 işsizliyin , inflyasiyanın azaldılması
 idxal və ixracın balanslaşdırılması
43. Pozitiv iqtisadi siyasət öyrənir
 dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini
 \\real şəraitdə dövlət orqanlarının vəziyyətdən çıxış edərək özlərini necə aparmalarını öyrənir.
 tədiyyə balansının saldosunun (idxal və ixrac arasında balansın) sıfır olmasına nail olmanı
 məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmanı
 ətraf mühitin qorunmasına nail olmanı
44. Dövlətin iqtisadi siyasətinin işlənməsi zamanı nəzəri əsas rolunu oynayır.
 ekzogen və endogen amillərin nəzərə alınması
 hüquqi, diplomatik, sosial tədbirlər
 iqtisadi, informasiya, təhsil, təşkilati tədbirlər

dövlət hakimiyyəti orqanları və Prezidenti tərəfindən həyata keçirilən tədbirlər

\\pozitiv və normativ yanaşmaların əlaqələndirilməsi

45. İqtisadi fəaliyyətin tənzimlənməsini təmin edən hüquqi normaların əsas prinsiplərinə aid deyil: İqtisadi təsərrüfat subyektlərin fəaliyyətinin tənzimlənməsi prinsipi.

İqtisadi təsərrüfat subyektlərinin bərabərlik prinsipi.

İqtisadi fəaliyyətdə iqtisadi azadlıq və onun həvəsləndirilməsi prinsipi.

Inhisar və haqsız rəqabətdən müdafiə prinsipi.

\\İqtisadi təsərrüfat subyektlərinin fərqləndirilməsi prinsipi.

46. Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aid deyil:

Ətraf mühitin mühafizəsi təmin edilir.

Əhalinin sosial təminatını həyata keçirir.

Dövlətin maliyyə-vergi siyasəti reallaşdırılır.

Antiinhisar tənzimləmə tədbirləri həyata keçirilir.

\\İstehsal vasitələrinin yerləşdirilməsi həyata keçirilir

47. Dövlətin iqtisadiyyatı idarəetmə sənədlərinə nə aid deyil:

proqnoz

plan

maliyyə planı

proqram

\\bəyannamə

48. Açıq iqtisadiyyatda makroiqtisadi tənzimlənmənin mühüm problemidir:

daxili tarazlıq

\\daxili tarazlıq

dövlət xərclərinin azaldılması

işsizliyin , inflyasiyanın azaldılması

idxal və ixracın balanslaşdırılması

49. C.Keynsin nəzəriyyəsinə görə investisiyalar yığılı üstələyir, əgər \\uzun müddət iqtisadiyyatda istehsal artıqlığı və işsizlik hökm sürərsə

istehsalın həcmi məhduddur

işsizliyin səviyyəsi sabitdir

işsizlik aşağı düşür

istehsal aşağı düşür

50. Dövlət iqtisadi həyatda aşağıdakı fəaliyyətləri həyata keçirmir:

istehsalın dövlət bölməsini yaradır (dövlət müəssisələri);

əhalinin həyat keyfiyyətinin və milli təhlükəsizliyin yüksək səviyyəsinin təmin olunması üçün zəruri olan maddi nemətləri daxili və xarici iqtisadi subyektlərdən dövlət sifarişləri vasitəsilə alır;

valyuta məzənnəsinin dəyişməsinə birbaşa və dolayı yollarla nəzarət edir;
Milli gəlirin yenidən bölgüsünü təmin edir (büdcə siyasəti vasitəsilə);
\\əhalinin yüksək gəlirliliyinə zəmanət verir

51. Dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsait hara daxil olur:

\\ dövlət büdcəsinin gəlir hissəsinə
dövlət büdcəsinin xərc hissəsinə
bələdiyyələrin xərclərinə
prezidentin ehtiyat fonduna
qızıl-valyuta ehtiyatlarına

52. Dövlət bölməsi:

\\qarışıq iqtisadiyyatın bir hissəsi olmaqla dövlət orqanları tərəfindən idarə edilən dövlət mülkiyyətidir.

birgə müəssisələrdir
kollektiv təsərrüfat və korporativ mülkiyyətdir
hamısı
heç biri

53. dövlət bölməsinə daxildir:

dövlətin malik olduğu iqtisadi resurslar
iqtisadiyyatın dövlət tənzimlənməsini həyata keçirən orqanlar
kollektiv və birgə müəssisələr
\\iqtisadi resurs və birgə müəssisələr
heç biri

54. İqtisadiyyatın dövlət bölməsinə aiddir: dövlət büdcəsi

dövlət müəssisələri
dövlətin torpaqları, nəqliyyatı, müəssisələri
heç biri
\\hamısı

55. Dövlət bölməsinə daxil deyil:

özəl korporasiyaların səhmdarlarının kapitalı
ictimai nəqliyyat olan metropoliten
kollektiv təsərrüfat
heç biri
\\kollektiv təsərrüfat və səhmdarların kapitalı

56. Dövlət mülkiyyətinin strukturuna daxildir:

milli təhlükəsizlik problemlərinin həllinə istiqamətlənən obyektlər
ölkənin iqtisadi potensialının inkişaf və xidmətinə istiqamətlənən obyektlər

əhalinin sosial müdafiəsinin və sosial-iqtisadi siyasətin reallaşdırılmasına istiqamətlənən obyektlər

\\hər üçü
son ikisi

57. Dövlət bölməsinin zəruriliyi aşağıdakılarla şərtlənir:

\\ sosial-iqtisadi problemlərin həlli ilə
müəssisənin mənfətinin artırılması ilə
amortizasiya normalarının yüksəldilməsi ilə
dividendlərin artması ilə
hamısı ilə

58. Dövlət iqtisadi həyatda aşağıdakı fəaliyyətləri həyata keçirmir:

istehsalın dövlət bölməsini yaradır (dövlət müəssisələri);
əhalinin həyat keyfiyyətinin və milli təhlükəsizliyin yüksək səviyyəsinin təmin olunması üçün zəruri olan maddi nemətləri daxili və xarici iqtisadi subyektlərdən dövlət sifarişləri vasitəsilə alır;
valyuta məzənnəsinin dəyişməsinə birbaşa və dolaylı yollarla nəzarət edir;
Milli gəlirin yenidən bölgüsünü təmin edir (büdcə siyasəti vasitəsilə);
\\əhalinin yüksək gəlirliliyinə zəmanət verir

59. İqtisadiyyatın hansı sahələrində dövlət bölməsi çox iştirak edə bilər?

pərakəndə ticarətdə
\\infrastruktur sahələrində
ictimai iaşədə
kənd təsərrüfatında
sənayedə

60. Dövlət əmlakının özəlləşdirilməsi üsuluna aşağıdakılar aid deyil:

özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivinin üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı;
dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi;
dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı;
dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı
\\torpağın xaricilərə satışı

61. Dövlət əmlakının özəlləşdirilməsinin əsas prinsipinə aid deyil: dövlət

və ictimai nəzarətin təmin edilməsi
əmək kollektivinin mənafeələrinin qorunması
sağlam rəqabət mühitinin formalaşdırılması
bütün alıcılar üçün bərabər şəraitin yaradılması
\\dövlət büdcəsinin kəsirinin aradan qaldırılması

62. Dövlət əmlakının özəlləşdirilməsi üsuluna aid deyil: dövlət əmlakının

hərraclar vasitəsilə satışı
dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı

icarəyə qoyulmuş dövlət əmlakının satışı
 dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı
 \\dövlət müəssisələrinin ipoteka yolu ilə özəlləşdirilməsi

63. İqtisadiyyatın hansı sahələrində dövlət bölməsi çox iştirak edə bilər?

pərakəndə ticarətdə
 \\infrastruktur sahələrində
 ictimai iaşədə
 kənd təsərrüfatında
 sənayedə

64. Hansı sahələr dövlət bölməsinə daxil deyil: Təhsil

Səhiyyə
 Hərbi-sənaye
 Neft sənaye
 \\İctimai iaşə

65. Dövlət bölməsinə verilən sifarişlərinin reallaşması prinsirlərinə aid deyil:

sifarişçi kimi dövlət çıxış edir
 sifarişin tərkibi dövlət tələblərindən asılıdır
 sifarişin həcmi məhduddur
 sifarişlər müqavilə əsasında yerinə yetirilir
 \\sifarişlər müddətsizdir

66. İqtisadi konyunktura:

\\dövrü xarakter daşıyır
 dəyişməz qalır və tənzimlənmiş
 dəyişməz qalır
 tənzimlənmiş
 ziddiyyətsiz olur

67. Konyunktura aşağıdakılarla izah olunur:

\\35
 30
 25
 50
 70

68. Konyunktura aşağıdakılarla izah olunur:

istehlakın həcmi
 \\istehsalın dinamikası
 investisiyaların həcmi
 pul emissiyası
 büdcə kəsiri

69. Bazarın inhisarlaşmasını təyin etmə meyarıdır:
 keyfiyyət
 qiymət
 \\coğrafi məkan
 hamısı
 heç biri

70. Bazarın inhisarlaşmasını təyin etmə meyarıdır:
 \\əmtəə və coğrafi məkan meyarı
 qiymət və keyfiyyət meyarı
 region və çeşid meyarı
 heç biri
 hamısı

71. haqsız rəqabət formasına aiddir: təsərrüfat subyektinə mənfi təsir
 edəcək yalan məlumatların yayılması
 əmtəənin istehlak xüsusiyyətləri və istehsal edilmə yeri haqqında düzgün
 olmayan informasiyanın yayılması
 başqa istehsalçıların analoḡi əmtəələri ilə öz əmtəələrinin yanlış müqayisəsi
 \\hamısı
 heç biri

72. haqsız rəqabət formasına aiddir: ticarət marka və firma işarələrinin
 qeyri qanuni istifadəsi
 elmi-texniki, istehsal informasiyalarının və intellektual fəaliyyətinin
 nəticələrinin icazəsiz istifadəsi
 əmtəənin istehlak xüsusiyyətləri və istehsal edilmə yeri haqqında düzgün
 olmayan informasiyanın yayılması
 \\hamısı
 heç biri

73. bazarda üstün mövqedən haqsız istifadədir: qıtlığın yaradılması
 qiymət diskriminasiyası
 saziş bağlama
 \\hamısı
 heç biri

74. bazarda üstün mövqedən haqsız istifadədir: bazara daxil olmada
 maneələrin yaradılması
 şaquli razılaşmaların bağlanması
 üfüqi razılaşmaların yaradılması
 \\hamısı
 heç biri

75. Sahibkarlığın dövlət tənzimlənməsi özündə təminatlar sistemini ehtiva edir:

1. iqtisadi, 2. sosial, 3. təşkilatı,

\\ 1,2,3

1,2

2,3

2

1,3

76. Sahibkarlığın dövlət tənzimlənməsi özündə təminatlar sistemini ehtiva edir:

1. iqtisadi, 2. hüquqi 3. siyasi

\\1,2,3

1,2

2,3

2

1,3

77. Hansı düzdür?

\\Əmək - təsərrüfat - iqtisadiyyat - bazar - yığım - kapital-təmərküzləşmə - mərkəzləşmə- inhisarlaşma

Əmək - iqtisadiyyat - bazar - təsərrüfat - yığım-kapital-təmərküzləşmə - mərkəzləşmə- inhisarlaşma

Əmək - yığım - kapital-təmərküzləşmə - iqtisadiyyat - bazar-təsərrüfat - mərkəzləşmə- inhisarlaşma

Əmək - təsərrüfat - bazar -iqtisadiyyat - yığım - kapital-təmərküzləşmə - mərkəzləşmə- inhisarlaşma

Əmək - təsərrüfat - kapital-təmərküzləşmə - iqtisadiyyat - bazar - yığım - mərkəzləşmə- inhisarlaşma

78. Hansı düzdür?

\\Üstünlük -imtiyaz - müstəsna hüquq - rəqabət -inhisar

Üstünlük - müstəsna hüquq- imtiyaz - rəqabət -inhisar

Üstünlük -imtiyaz - rəqabət - müstəsna hüquq - inhisar

Üstünlük -imtiyaz - müstəsna hüquq - inhisar -rəqabət

Üstünlük -imtiyaz - müstəsna hüquq - rəqabət -inhisar

79. Səhv cavabı tapın. Inhisar konkret səbəblərlə əlaqədar yarana bildiyi üçün onun aşağıdakı formaları mövcuddur

təsadüfi

təsadüfi olmayan

qapalı

açıq

\\inzibati

80. Səhv cavabı tapın. Inhisar konkret səbəblərlə əlaqədar yarana bildiyi üçün onun aşağıdakı formaları mövcuddur

təkrarlanmayan
 təkrarlanan
 süni
 məhdud
 \\gizli

81. Səhv cavabı tapın. İnhisar konkret səbəblərlə əlaqədar yarana bildiyi üçün onun aşağıdakı formaları mövcuddur

təkrarlanmayan
 süni
 sadə
 təbii
 \\çeşidli

82. İnhisarçılığın aşağıdakı növü yoxdur: dövlət inhisarçılığı;
 sahə inhisarçılığı;
 yerli inhisarçılıq;
 təsərrüfat subyektlərinin inhisarçılığı;
 \\regional inhisarçılıq;

83. İnhisarçılığın aşağıdakı növü yoxdur: maliyyə-kredit inhisarçılığı;
 bazar subyektlərinin üfiqi və şaquli sazişləri nəticəsində yaranan inhisarçılıq;
 bazar subyektlərinin diaqonal sazişləri nəticəsində yaranan inhisarçılıq;
 təbii inhisarçılıq;
 \\patent-lisenziya inhisarçılığı;

84. Haqsız rəqabətin formalarına aid deyil: Rəqibin təsərrüfat fəaliyyətinin
 təqlidi
 Rəqibin nüfuzdan salınması
 Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə
 İstehlakçıların çaşdırılması
 \\İstehlakçılara keyfiyyəti təbliğ etmək

85. Haqsız rəqabətin formalarına aid deyil: Rəqibin təsərrüfat fəaliyyətinin
 tədlidi:
 Rəqibin nüfuzdan salınması;
 Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə
 Haqsız işgüzarlıq davranışı;
 \\Sahibkarlıq fəaliyyəti

86. İnhisarçılığın aşağıdakı növü nəzərdə tutulur: dövlət inhisarçılığı;
 sahə inhisarçılığı;
 yerli inhisarçılıq;
 təsərrüfat subyektlərinin inhisarçılığı;
 \\hamısı

87. İqtisadi tsiklin gedişatına ən çox hansının dinamikası təsir edir?
 maddi – əmtəə ehtiyatlarının artırılmasına yönəldilən xalis investisiyaların
 \\\ uzun müddətli istifadə edilən əmtəələrin istehsalına yönəldilən xalis
 investisiyaların həcmi
 istehlak xərclərinin
 dövlət xərclərinin
 heç birinin

88. Dünya iqtisad elmi inhisarın neçə növünü səciyyələndirmişdir

3

5

\\6

4

7

89. İnhisarlarda qiymət səviyyəsinin yüksəldilməsinin məhdudlaşdırılması üçün tətbiq edilir:

\\rentabellik səviyyəsi həddi
 mənfəət səviyyəsi həddi
 maya dəyəri səviyyəsi həddi
 vergi səviyyəsi həddi
 kredit səviyyəsi həddi

90. Sahə idarəetmə orqanlarının təsərrüfat subyektlərinin və istehlakçıların mənafeyinə zidd olaraq rəqabətin məhdudlaşdırılmasına və ya gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə aşağıdakılardan hansı daxil deyil:
 yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün süni maneələr yaradılması
 qeyri-dövlət təsərrüfat subyektlərinin maddi ehtiyatlarla əsassız olaraq mərkəzləşdirilmiş qaydada təchiz edilməsi kanallarının yaradılması;
 təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması
 sahə tabeliyində olan təsərrüfat subyektlərinin özəlləşdirilməsi prosesində səhm nəzarət paketlərinin əldə edilməsi
 \\yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün süni maneələrin aradan qaldırılması

91. Milli rəqabət üstünlüklərinin determinantlarına aiddir: 1. istehsal amilləri parametrləri; 2. əmtəə və xidmətlərə tələb parametrləri; 3. ölkənin müəssisələrinin strategiyaları, onların strukturu və rəqabəti; 4. ölkənin malik olduğu yaxın və tamamlayıcı sahələrin xarakteri. 1,2,3

\\1,2,3,4

2,3,4

1,4

1,4,2

92. Təcrübədə bazardakı inhisarlaşmanın dərəcəsi daha çox BEYN şkalası vasitəsilə müəyyən olunur. Buna uyğun olaraq bazarın tipi fərqləndirilir. 1. Yüksək səviyyədə mərkəzləşdirilmiş Oliqopoliya. 2. Mötədil oliqapoliya 3. Zəif təmərküzləşmiş Oliqapoliya 4. Təmərküzləşməmiş bazar
- \\1,2,3,4
1,2
2,3,4
2,4
1,3
93. Bazarlarda inhisarlaşması ilə əsas mübarizə metodu deyil: Inhisarçı birliklərə nəzarət.
Dominantlığın qarşısının alınması
\\Rəqabətin məhdudlaşdırılmasına yol vermək.
Inhisarçının bir neçə hissəyə bölünməsi.
Ticarət müsabiqələrində rəqabətin müdafiəsi.
94. Verginin funksiyası : firmaların və ev təsərrüfatının himayəsində olan vəsaitlərin həcmnin azalmasına səbəb olur
dövlətin himayəsində olan vəsaitlərin həcmnin artmasına səbəb olur
dövlət xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitlərin həcmnin artmasına səbəb olur
Gəlirlərin yenidən bölgüsünə səbəb olur
\\Bütün yuxarıda qeyd olunanlara səbəb olur
95. Fiskal siyasətin məqsədidir:
\\ictimai tələbatın ödənilməsi
böhranların qabaqcadan məlumatlandırılması
iqtisadi artımın təmin edilməsi
məcmu tələb və təklifin balanslaşdırılması
hamısı
96. Sual: fiskal mexanizm aşağıdakı bloklardan ibarətdir: iqtisadi və maliyyə siyasətinin ümumi kursunun təyin edilməsi
beynəlxalq valyuta təşkilatları ilə müştərək proqramların reallaşdırılması
pul-kredit və maliyyə siyasətlərinin parametrlərinin tənzimlənməsi
qeyri-büdcə fondlarının istifadəsi və formalaşması
\\hamısı
97. fiskal mexanizm aşağıdakı bloklardan ibarətdir: maliyyə siyasətinin köməyi ilə maliyyə axınlarının tənzimlənməsi
daxili və xarici borcun ödənilməsi porsedurlarının formalaşması
büdcə kəsirinin maliyyələşməsi
maliyyə bazarlarının infrastrukturunun inkişafı
\\hamısı

98. Bütçə sisteminin funksiyalarına aid deyildir: sosial müdafiə
 sahibkarlığı stimullaşdırma
 maliyyə resurslarının akkumlyasiyası
 sosial-iqtisadi proseslərin tənzimlənməsi
 \\məcburi ehtiyat normasının təyini
99. Fiskal siyasətin əsas alətlərinə aiddir:
 \\vergi və dövlət xərcləri
 uçot dərəcəsi
 açıq bazarda əməliyyatlar
 məcburi ehtiyat normasının dəyişdirilməsi
 hamısı
100. Bütçə gəlirlərinin əsas mənbələrinə aiddir:
 əsas fəaliyyətdən mənfəət
 \\vergilər
 bank kreditləri
 səhmlər
 hamısı
101. Dövlət bütçəsinin tərtibi mərhələsi hansı orqanın qərarı ilə başlanır:
 Milli Məclisin qərarı
 \\Nazirlər Kağinetinin qərarı
 İqtisadi İnkişaf Nazirliyinin qərarı
 Vergi Nazirliyinin qərarı
 Maliyyə Nazirliyinin qərarı
102. Dövlət bütçəsinin təsdiq edilən göstəricilərinə aid deyil: vergi
 dərəcələri
 \\müəssisələrin mənfəəti
 ayrı-ayrı gəlirlərin bütçələr arasında bölgüsü
 qrantlar
 transfertlər
103. Dövlət bütçəsinin tərtibi mərhələsində hansı orqan iştirak etmir:
 Milli Məclis
 Nazirlər Kabineti
 İqtisadi İnkişaf Nazirliyi
 Vergi Nazirliyi
 \\Ədliyyə Nazirliyi
104. Dövlət bütçəsinin gəlir hissəsinə daxil edilmir: mənfəət vergisi
 dövlət əmlakının icarə haqqı
 özəlləşdirmədən daxil olmalar

\\amortizasiya ayırması
gömrük rüsumu

105. Dövlət büdcəsinin layihəsini hazırlayarkən Vergi Nazirliyi hansı məlumatı təqdim etmir: keçən il əldə edilmiş büdcə gəlirinin məbləği cari ildə gözlənilən büdcə gəlirinin məbləği keçən ildə faktiki büdcə gəlirinin qalığı cari ildə gözlənilən büdcə gəlirinin qalığı \\tədiyyə balansının qalığı

106. vergiləri bölmək olar: 1. progressivə 2. proporsionala 3. regressivə \\1,2,3
hec biri
1,2
3
2

107. Büdcə kəsirinin aradan qaldırılması yolundan hansı inflyasiya törədən deyil: pul emissiyası qiymətli kağız buraxılışı daxili kreditlərin götürülməsi \\sekvestr xarici borc

108. Vergi yükü: A) əgər tələb tam elastikdirsə yalnız satıcının üzərinə düşür B) əgər tələb tam qeyri-elastikdirsə yalnız alıcının üzərinə düşür C) əgər qiymət elastikliyi sıfırla sonsuzluğun arasındadırsa satıcı və alıcının üzərinə düşür \\A,B,C
A,B
B,C
A
B

109. Vergi yükünün artması nəyin nəticəsində yaranır: alıcılar gəlir vergisindən əlavə əlavə dəyər vergisini də ödədikdə \\əlavə dəyər vergisi əmtənin istehsal həcmində azalmasına gətirdikdə vergi qoyma əməyə stimulu azaltdıqda dövlət iqtisadi resurslardan firmalara nisbətən daha az səmərəli istifadə etdikdə bir çox satıcılar vergini ödəyə bilmədikdə

110. Büdcə strategiyasında nəzərə almaq zəruridir: daxili sosial problemləri, iqtisadi artımı və ölkənin təhlükəsizliyini, iqtisadiyyatın prioritet sahələrinin inkişafını

vergi sisteminin təkmil olmasını
idxal-ixrac gömrük tənzimləməsini
\\hər birini

111. Bütçə sisteminin funksiyalarına aiddir: maliyyə resurslarının
akkumulyasiyası
sosial-iqtisadi proseslərin tənzimlənməsi
investisiyalaşdırma
maliyyə resurslarının yenidən bölgüsü
\\hər biri

112. vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyətə hansı
orqan cəlb edə bilər: a) vergi orqanı; b) gömrük orqanı ; c) məhkəmə ; d)
firma

a,b,d

\\a,b,c

b,c,d

a,c

a,b

113. İqtisadiyyat taraz vəziyyətdədir. İstehlaka meyllilik həddi 0,75,
idxala meyllilik həddi 0 – dır. Əgər dövlət satınalmaları 2 mlrd. manat
artırsa və vergiləri dəyişməzsə, onda taraz ÜDM necə dəyişər?

\\4 mlrd. manat artar

2 mlrd. manat artar

6 mlrd. manat artar

2 mlrd. manat azalar

8 mlrd. manat azalar

114. dövlət borcu, əvvəlki illərə görə aşağıdakının cəmidir:
dövlət xərclərinin

bütçə kəsirlərinin

\\bütçə kəsirindən bütçə artıqlığını çıxmaqla qalan məbləğlərin

bütçə artıqlığından bütçə kəsirini çıxmaqla qalan məbləğlərin

müdafə xərclərinin

115. Dövlət borcu dövlətin müflisləşməsinə səbəb ola bilməz, belə ki:
borc mütləq ödənməli deyil
borc yenidən maliyyələşdirilə bilər
dövrüyyədə pul kütləsini artırır
\\cavabların heç biri düz deyil
cavabların hamısı düzdür

116. Dövlət borcu hansı iqtisadi nəticələrə gətirib çıxara bilər? milli iqtisadiyyatın istehsal imkanlarının azalmasına həyat səviyyəsinin azalmasına \\cəmiyyətin üzvləri arasında milli sərvətin yenidən bölgüsünə məcmu milli xərclərin artmasına heç birinə
117. Maliyyə tənzimlənməsinin mexanizmi aşağıdakı blokları əhatə edir: 1. Vergi sistemi və vergi qanunvericiliyi vasitəsilə maliyyə axınlarının tənzimlənməsi, 2. Daxil və xarici borc götürmələrinin və onların qaytarılması maliyyə prosedurlarının formalaşdırılması. 3. Bütçə kəsrinin maliyyələşdirilməsi mexanizminin işlənilməsi 4. Maliyyə bazarı infrastrukturunun və mexanizminin inkişaf etdirilməsi \\1,2,3,4
2
1,3,4
4
1,2,3
118. Maliyyə tənzimlənməsinin mexanizmi aşağıdakı blokları əhatə edir: 1. “maliyyə texnologiyaları”nın formalaşdırılması. 2. maliyyə qanunvericiliyi 3. inteqrasiya və maliyyə yardımı sisteminin təşkili, nəzarət və maliyyə-hesabat formalarının yaradılması. 4. maliyyə münasibətlərinin tənzimlənməsində bütçələrarası əlaqələr mexanizmindən istifadə. \\1,2,3,4
2
1,3,4
4
1.2.3
119. Maliyyə tənzimlənməsi mexanizmində əhəmiyyətli 1. bütçə potensialı və vergi tutma bazası, 2. bütçə xərcləri və bütçə kəsiri, 3. dövlət əmlakının maliyyə effektivliyi, 4. pul kütləsi və faiz dərəcəsi. \\1,2,3,4
2
1,3,4
4
1,2,3
120. bütçə strategiyasının təkmilləşməsi tədbirlərinə aiddir: 1. bütçə gəlirlərinin formalaşmasına iqtisadiyyatın kölgə və güzəştli sektorlarının cəlb edilməsi. 2. Vergi sisteminin əsaslı müasirləşdirilməsi. 3. Tənzimləyici vergi sisteminin, bütçə sisteminin bütün səviyyələrində vergi gəlirlərinin

bölgülü formalaşdırılması sistemi ilə əvəz olunması. 4. İxrac və idxalın gömrük tənzimlənməsinin təkmilləşdirilməsi

\\1,2,3,4

2

1,3,4

4

1,2,3

121. Bütçədə sekvest tətbiq olunmayan xərc maddələr:
\\daxili və xarici borclara xidmət
investisiya qoyuluşları
idarəetmə aparatının saxlanması
regional bütçələrə dotasiyalar
satınalmalara ayrılan vəsaitlər

122. Dövlət bütçəsində sekvestr nə zaman tətbiq edilir: bütçə defisiti
10% olduqda
bütçədə profisit 10% olduqda
\\bütçə defisiti 30% çox olduqda
bütçə profisiti 30% çox olduqda
bütçə devisiti və profisiti olmadıqda

123. Antiinflasiyaya yönəldilən fiskal siyasət nəzərdə tutur:
\\vergi ödəmələrinin artması və dövlət xərclərinin azalmasını
həm vergi ödəmələrinin, həm də dövlət xərclərinin azalmasını
hər ikisinin artmasını
vergi ödəmələrinin azalması, dövlət xərclərinin artmasına
hər ikisinin dəyişməz qalmasını

124. Bütçədə sekvest tətbiq olunmayan xərc maddələr:
\\daxili və xarici borclara xidmət
investisiya qoyuluşları
idarəetmə aparatının saxlanması
regional bütçələrə dotasiyalar
satınalmalara ayrılan vəsaitlər

125. Dövlət bütçəsində sekvestr nə zaman tətbiq edilir:
bütçə defisiti 10% olduqda
bütçədə profisit 10% olduqda
\\bütçə defisiti 30% çox olduqda
bütçə profisiti 30% çox olduqda
bütçə devisiti və profisiti olmadıqda

126. Antiinflasiyaya yönəldilən fiskal siyasət nəzərdə tutur:

\\vergi ödəmələrinin artması və dövlət xərclərinin azalmasını
 həm vergi ödəmələrinin, həm də dövlət xərclərinin azalmasını
 hər ikisinin artmasını
 vergi ödəmələrinin azalması, dövlət xərclərinin artmasına
 hər ikisinin dəyişməz qalmasını

127. İqtisadi təklif nəzəriyyəsinə əsasən büdcə ekspensiyası nəzərdə tutur:
 vergilərin əhəmiyyətli dərəcədə artımını
 büdcə artıqlığını və vergilərin qismən az artmasını
 \\vergilərin əhəmiyyətli dərəcədə azalmasını
 cavablar düz deyil
 cavabların hamısı düzdür

128. Balanslaşdırılmış büdcə multiplikatoru konsepsiyasına əsasən dövlət
 satınalmalarının və vergilərin bərabər həcmdə azalması: milli gəlirin və
 istehsalın səviyyəsini dəyişməz
 xüsusi investisiyaların azalmasına səbəb olar
 milli gəlirin və istehsalın taraz səviyyəsini artırır
 \\büdcə defisitinə səbəb olar
 milli gəlirin və istehsalın taraz səviyyəsini azaldar

129. : Əgər dövlət hər il balanslaşdırılmış büdcəyə nail olarsa, onda bu
 büdcə: iqtisadi tsikllər çərçivəsində dəyişmələri azaldar
 \\iqtisadi tsikllər çərçivəsində dəyişmələri artırır
 istehsalın həcmi və məşğulluğun səviyyəsinə heç bir təsir göstərməz
 inflyasiyanın azalmasına şərait yaradar
 məcmu tələbi stimullaşdırar

130. vergi qanunvericiliyinin pozulmasına tətbiq edilən sanksiyalar nə
 xarakterli ola bilər:
 \\əmlak və iqtisadi cinayət
 əmlak və sosial
 iqtisadi cinayət və sosial
 sosial və mədəni
 mədəni və əmlak

131. vergi qanunvericiliyinin pozulmasına görə aşağıdakı məsuliyyət
 növlərini göstərmək olar: a) inzibati ; b) iqtisadi; c) maddi ;d) cinayət
 a,b,c
 b,c,d
 \\a,c,d
 a,b
 a,c

132. Tam məşğulluq şəraitində iqtisadiyyat taraz vəziyyətdədir. Dövlət satınalmaları 10 mlrd. manat artırmaq niyyətindədir. Eyni zamanda vergiləri yüksəltmək, lakin inflyasiyaya yol verməmək, yəni taraz ÜDM əvvəlki səviyyədə saxlamaq istəyir. Vergilərin artması nə qədər olar?
 \\10 mlrd. manatdan çox
 10 mlrd. manat
 10 mlrd. manatdan az
 artmaz
 əksinə aşağı düşərək azalar
133. Əgər dövlət hər il balanslaşdırılmış büdcəyə nail olarsa, onda bu büdcə: iqtisadi tsikllər çərçivəsində dəyişmələri azaldar
 \\iqtisadi tsikllər çərçivəsində dəyişmələri artırır
 istehsalın həcmi və məşğulluğun səviyyəsinə heç bir təsir göstərməz
 inflyasiyanın azalmasına şərait yaradar
 məcmu tələbi stimullaşdırar
134. : Tam məşğulluq şəraitində iri büdcə defisiti səbəb olur: ixracın idxalı üstələməsinə
 milli valyutanın beynəlxalq əhəmiyyətinin (qiymətliliyinin) azalmasına
 məsrəflərin artması ilə şərtlənən inflyasiyaya
 \\real faiz dərəcəsinin artmasına
 real faiz dərəcəsinin azalmasına
135. iqtisadiyyatında budce-verqi mexanizmlər aşağıdakı blokları əhatə etmir: iqtisadi və maliyyə siyasətinin ümumi kursunun müəyyən edilməsi
 razılaşdırılmış maliyyə proqramlarının reallaşdırılması.
 \\pul və kredit siyasətlərinin parametrlərinin maliyyə parametrləri ilə qarşılıqlı əlaqədə tənzimlənməməsi.
 büdcə və büdcədən kənar fondların formalaşdırılması və istifadəsi.
 qüvvədə olan vergi qanunvericiliyinə hər il dəyişikliklərin edilməsi
136. büdcə strategiyasının təkmilləşməsi aşağıdakı tədbirlər əsasında aparılır. daxili sosial problemlərə, iqtisadi artım və ölkənin təhlükəsizliyinin təmin edilməsi
 büdcə prosesinin prioritetlərə istiqamətləndirilməsinin təmin edilməsi.
 büdcə sisteminin hər bir səviyyəsinin funksional səlahiyyətlərinin dəqiqləşdirilməsi
 büdcə xərclərinin miqdarını hər bir büdcə xidməti növünün normativləri əsasında müəyyən edilməsi.
 \\ümumu büdcənin ərazi vahidləri üzrə nisbətlərinin tənzimlənməməsi.

137. Risklərin nəzərə alınmasının əsas metodlarına aşağıdakıları daxil etmək olar. 1. Ekspert qiymətləndirmə metodu. 2. Riskə görə mükafatın artırılması metodu. 3. Həssaslığın təhlili metodu.
 \\1,2,3
 1,2
 2,3
 3
 1
138. Pul –kredit tənzimləmə metodlarına aid deyil uçot dərəcəsi
 pul emissiyası
 məcburi ehtiyat norması
 valyuta məzənnəsinin dəyişməsi
 \\müavinətlər
139. Pul-kredit siyasətinin alətinə aid deyil: açıq bazarda əməliyyatlar
 uçot dərəcəsi
 milli valyuta məzənnəsinin tənzimlənməsi
 devalvasiya
 \\dövlət xərcləri
140. Pul-kredit siyasətinin vasitəsi deyildir: diskont
 devalvasiya
 revalvasiya
 subsidiya
 \\royalti
141. İqtisadiyyatın monetar tənzimlənməsini təklif edən: C.Qelbreyt
 F.Petti
 Y.Tinbergen
 Q.Müzdal
 \\M.Fridmen
142. Hansını Mərkəzi Bank təsdiq etmir: uçot dərəcəsi
 məcburi ehtiyat norması
 nizamnamə kapitalı
 qiymətli kağızların alınması həddi
 \\əhalidən əmanətlərin qəbulu həddi
143. Mərkəzi bankın funksiyasına daxil deyil:
 \\fiskal siyasəti həyata keçirmək
 pul-kredit siyasətini həyata keçirmək
 valyuta siyasətini həyata keçirmək
 qiymətli kağızlar bazarında əməliyyatlar aparmaq

hesablaşma sisteminin sabit işləməsi üçün şərait yaratmaq

144. Mərkəzi Bank həyata keçirmir:
 \\vergi dərəcələrinin təyini
 valyuta məzənnəsinin təyini
 uçot dərəcəsinin təyini
 məcburi ehtiyat normasını
 pul emissiyasını
145. Mərkəzi bankın funksiyasına daxil deyil:
 \\institutsional siyasəti həyata keçirmək
 pul-kredit siyasətini həyata keçirmək
 valyuta siyasətini həyata keçirmək
 qiymətli kağızlar bazarında əməliyyatlar aparmaq
 hesablaşma sisteminin sabit işləməsi üçün şərait yaratmaq
146. Mərkəzi Bank həyata keçirmir:
 \\royalti dərəcələrinin təyini
 valyuta məzənnəsinin təyini
 uçot dərəcəsinin təyini
 məcburi ehtiyat normasını
 pul emissiyasını
147. Pul-kredit siyasətinin əsas metodu deyil:
 \\sürətli amortizasiya ayırmalarının təyini
 mərkəzləşdirilmiş kreditlərin verilməsi
 bank əməliyyatlarının məhdudlaşdırılması
 məcburi ehtiyat normalarının idarə olunması
 uçot dərəcəsinin təyini
148. Banklara nəzarətin hansı növü var:
 \\ daxili və xarici
 interval və nöqtəvi
 iqtisadi və inzibati
 müddətli və müddətsiz
 birölçülü və çoxölçülü
149. Kredit tənzimləmə metodlarına aid deyil: uçot dərəcəsi
 pul emissiyası
 məcburi ehtiyat norması
 valyuta məzənnəsinin dəyişməsi
 \\sekvestr

150. Pul-kredit siyasətinin başlıca istiqamətlərinə aid deyil: qarşıdakı il üçün pul-kredit siyasətinin məqsəd və vəzifələrinin və bunlara nail olmaq yollarının müəyyənləşdirilməsi;
 inflyasiyanın proqnozlaşdırılan səviyyəsinə nail olmaq üçün pul kütləsi həcmnin və strukturunun tənzimlənməsi;
 daxili aktivlərin və ehtiyat pulun maksimum və xarici ehtiyatlarının minimum səviyyəsinin təmin olunması tədbirləri; ölkənin tədiyə qabiliyyətinin sabitliyi və valyuta bazarının tənzimlənməsi üçün valyuta ehtiyatlarının zəruri səviyyəsinin maliyyələşdirilməsi;
 həyata keçirilən pul-kredit siyasətinə uyğun olaraq bank işinin təkmilləşdirilməsi tədbirləri
 \\fiskal tənzimləmə tədbirləri

151. Mərkəzi Bank pul-kredit siyasətinin əsas istiqamətlərini hazırlayıb kimə təqdim edir:
 \\Azərbaycan Respublikası Prezidentinə
 Nazirlər Kabinetinə
 Milli Məclisə
 Beynəlxalq Valyuta Fonduna
 Ümumdünya Ticarət Təşkilatına

152. Ümumi pul kütləsi hər dəfə artır: kommersiya bankları öz qoyuluşlarını mərkəzi bankda artırıqda
 \\ kommersiya bankları əhaliyə verilən ssudaların həcmi artırıldıqda kommersiya bankları əhalidən əmanətlər üzrə nağd və nağdsız pulun alınması yolu ilə cari hesablar üzrə öz öhdəliklərini artırıqda kommersiya bankları öz qoyuluşlarının bir hissəsini mərkəzi bankdan götürdükdə kommersiya bankları əhalidən əmanətlər üzrə nağd və nağdsız pulun alınması yolu ilə cari hesablar üzrə öz öhdəliklərini azaltdıqda

153. Bankın ali idarəetmə orqanı hansıdır:

\\Səhmdarların ümumi yığıncağı
 Bankın Müşahidə Şurası
 Bankın İdarə heyəti
 Bankın Audit Komissiyası
 Milli Bankın ekspert komitəsi

154. Xarici bankların idarə heyətinin neçə üzvü ölkənin vətəndaşı olmalıdır: 3

5

\\1

2

4

155. Bankların fəaliyyətinə nə aid deyil: tələbli və müddətli depozitlərin verilməsi
kreditlərin verilməsi
qiymətli kağızlar bazarında peşəkar fəaliyyət
\\dividendlərdən vergilərin tutulması
kredit faizlərinin hesablanması
156. Xarici bankın yerli filialı açıldıqda hansı normativlər tələb olunmur:
nizamnamə kapitalının minimum miqdarı
\\valyuta mübadiləsi məntəqələrinin olması
lisenziyanın alınması
iqtisadi göstəricilərin uyğunluğu
likvidlik göstəricilərinin olması
157. pul – kredit siyasəti:
\\dövriyyədə olan pulun miqdarına təsir göstərən hökumət siyasətidir.
dövriyyədə olan pulun miqdarını və büdcə xərclərini təyin edən siyasətdir
dövriyyədə və gizli iqtisadiyyatda olan pulun miqdarına təsir göstərən vasitədir.
qeyri-rəsmi iqtisadi fəaliyyəti n formalaşmasına kömək edən siyasətdir
dövlət xərclərini ödəyən siyasətdir
158. pul-kredit siyasətində keynsçiliyin əsas nəzəri bərabəliyi:
 $M*V=P*Q$
 $M=(P*Q)/V$
\\ÜDM=C+I+G+NX
ÜDM =C+I+G
 $M= P*Q$
159. Maliyyə-kredit təşkilatları arasında rəqabəti məhdudlaşdıran hala aid deyil: maliyyə ehtiyatlarının çevikliyinə məhdudlaşdırılması
bankları vahid faiz dərəcələri tətbiq etməyə məcburiyyət
subyektlərin bank krediti almasına maneəçilik
\\subyektlərin bank krediti almasında bərabərlik
subyektlərin bank krediti alma şərtlərinin sərtləşdirilməsi
160. Bankaların lisenziyasının alınma səbəblərinə aid deyil:
\\ aylıq hesabatlar son iki ayda təqdim edilmədikdə
bank müflis elan olunduqda
bankın təsisçilərinin qərarı əsasında
lisenziya qaydalarından əlavə işlər gördükdə
aylıq hesabatların məlumatları təhrif edildikdə

161. Ümumi pul kütləsi hər dəfə artır: kommersiya bankları öz qoyuluşlarını mərkəzi bankda artırıdıqda

\\kommersiya bankları əhaliyə verilən ssudaların həcmi artırıdıqda kommersiya bankları əhalidən əmanətlər üzrə nağd və nağdsız pulun alınması yolu ilə cari hesablar üzrə öz öhdəliklərini artırıdıqda

kommersiya bankları öz qoyuluşlarının bir hissəsini mərkəzi bankdan götürdükdə

kommersiya bankları əhalidən əmanətlər üzrə nağd və nağdsız pulun alınması yolu ilə cari hesablar üzrə öz öhdəliklərini azaltdıqda

162. Əgər Mərkəzi Bank əhalidən çox sayda qiymətli kağız alarsa, onda:

\\kommersiya banklarının ehtiyatı formasında olan mərkəzi bankın öhdəlikləri artar

kommersiya banklarının cari hesabları azalar

əhalinin əlində olan ümumi pul kütləsi azalar

mərkəzi bankın uçot dərəcəsi və ssudalarının həcmi artar

mərkəzi bankın uçot dərəcəsi və ssudalarının həcmi azalar

163. Uçot dərəcəsinin artması, adətən səbəb olur: səhm və istiqrazların qiymətinin artmasına

səhmin qiymətinin artmasına, istiqrazın qiymətinin azalmasına

səhmin qiymətinin azalmasına, istiqrazın qiymətinin artmasına

\\səhm və istiqrazın qiymətinin azalmasına

səhm və istiqrazın qiymətinin dəyişməsinə

164. Mərkəzi Bank həyata keçirmir:

\\vergi dərəcələrinin təyini

valyuta məzənnəsinin təyini

uçot dərəcəsinin təyini

məcburi ehtiyat normasını

pul emissiyasını

165. C.Keynsin nəzəriyyəsinə görə investisiyalar yığımı üstələyər, əgər: faiz dərəcəsinin səviyyəsi artarsa

\\uzun müddət iqtisadiyyatda istehsal artıqlığı və işsizlik hökm sürərsə

Seyin qanunu işləməzsə

iqtisadiyyatda işsizlik və istehsal artıqlığı qeyri – mümkün olarsa

əhalinin gəlirləri azalarsa

166. Məcmu investisiya həcmi azalması tendensiyası nə zaman müşahidə olunur? satış artımının tempi yüksəldikdə

satış artımının səviyyəsi dəyişməz qaldıqda

\\satış artımı tempi azaldıqda

cavabların hamısı düzdür

cavabların hamısı səhvdir

167. İqtisadiyyatın strukturunun tənzimlənməsinin mühüm alətlərini aşağıdakı siyasət təşkil edir: vergi

amortizasiya
 \\vergi və amortizasiya
 kredit
 subsidiya

168. Dövlət real xalis milli məhsulu artırmaq istəyirsə, onda nə edir?

\\vergiləri azaldır
 satınalmaları azaldır
 transfert ödəmələri azaldır
 büdcə kəsirini azaldır
 büdcə xərcini azaldır

169. Məcmu investisiya həcminin azalması tendensiyası nə zaman müşahidə olunur? satış artımının tempi yüksəldikdə

satış artımının səviyyəsi dəyişməz qaldıqda
 \\satış artımı tempi azaldıqda
 cavabların hamısı düzdür
 cavabların hamısı səhvdir

170. Xarici investisiyalar aşağıdakıdan müdafiə edilmir:

\\standart və normaların dəyişdirilməsindən
 investisiya mühitinin dəyişilməsindən
 iqtisadi islahatlardan
 siyasi dəyişikliklərdən
 iqtisadi böhrandan

171. Xarici investisiyalar aşağıdakıdan müdafiə edilmir: milli təhlükəsizlik qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərdən

ətraf mühitin müdafiəsinə dair qanunvericilikdə olan dəyişikliklərdən
 \\vergi qanunvericiliyindəki dəyişikliklərdən
 əhalinin əxlaq və sağlamlığının müdafiəsinə dair qanunvericilikdə olan dəyişikliklərdən
 müdafiə qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərdən

172. Xarici investisiyalar hansı hallarda milliləşdirilə bilər:

investisiya mühitinin dəyişilməsi haqda yeni qanun qəbul edilən zaman
 \\xalqa və dövlət mənafeələrinə zərər vuran zaman
 iqtisadi islahatlar zamanı
 siyasi dəyişikliklərdən zamanı
 iqtisadi böhran zamanı

173. İnvestora nə zaman təxirə salınmadan, müqabil və səmərəli kompensasiya ödənilir:

\\milliləşdirmə zamanı
devalvasiya zamanı
revalvasiya zamanı
özəlləşdirmə zamanı
inflyasiya zamanı

174. İnvestora gəlir məbləğlərini istifadədə təminat verilmir: xaricə köçürmələrinə

daxildə özəlləşdirmədə istifadə etmələrinə
\\daxildə torpaq almağa istifadə etmələrinə
digər valyutalara dəyişmələrinə
reinvestisiya etmələrinə

175. İnvestisiya qoyulması hansı obyektlərə qadağan deyil: sanitariya-gigiyenik normaların tələblərinə uyğun gəlməyən obyektlərə, radiasiya və ekologiya normalarının tələblərinə uyğun gəlməyən obyektlərə, arxitektura normalarının tələblərinə uyğun gəlməyən obyektlərə, \\dövlət səviyyəsində müflis elan edilmiş obyektlərə hüquqi şəxslərin qanunla müdafiə edilən hüquq və mənafelərini pozan obyektlərə

176. İnvestisiya fəaliyyətinin obyektləri nə ola bilər: a) əmlak, b) əsas fondlar, c) dövriyyə vəsaiti, d) qiymətli kağızlar a, b, c

\\a, b, c, d
a, d, s
a, d
b, c

177. Azərbaycandan vətəndaşlarının xarici ölkədəki investisiya fəaliyyəti nə ilə tənzimlənir? Azərbaycan Respublikasının Konstitusiyası ilə

Azərbaycan Respublikasının müvafiq qanunu ilə
\\müvafiq xarici dövlətin qanunvericiliyi ilə
Beynəlxalq öhdəliklə
BMT-nin qətnaməsi ilə

178. İqtisadiyyatda struktur irəliləyişlərinin stimullaşdırılması üçün istifadə edilmir: dövlət tərəfindən maliyyə yardımının göstərilməsi

ETT sahələrin vergidən azad etmə
istehsal avadanlığına amortizasiya ayırmalarını yüksək hesablamaq
ərazi strukturunun inkişafı üçün aşağı kreditlərin verilməsi
\\mənfət vergisinin artırılması

179. Sürətləndirilmiş amotizasiya ödəmələri nəyə səbəb olur:
 \\mənfiyətin azalmasına
 mənfiyətin çoxalmasına
 əlavə dəyər vergisinin çox olmasına
 fiziki şəxslərin gəlir vergisinin artmasına
 gömrük rüsumlarının artmasına

180. ETT sahəsində dövlətin siyasəti nəyi nəzərdə tutmur: ETT işlərinin
 elmi mərkəzlərdə ararılması
 İnnovasiyaların stimullaşdırılmasını.
 ETT işlərinə vergi və kredit güzəştlərinin edilməsini
 Kadrların hazırlanması strategiyasını.
 \\Tədqiqatların nəticələrinin inzibati tədbiqi

181. Əgər real faiz dərəcəsi artarsa, onda: investisiya olan tələb əyrisi sağa
 doğru dəyişər
 investisiyaya olan tələb əyrisi sola doğru dəyişər
 investisiyaya olan tələb əyrisi yuxarıya doğru dəyişər
 \\investisiya xərcləri azalar
 heç biri baş verməz

182. Struktur siyasətin birbaşa metoduna aid deyil: Dövlət tərəfindən
 əmtəəvəxidmətlərin alınması
 \\Dövlət tərəfindən aşağı faizli kreditlərin verilməsi
 Elmi tədqiqat işlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi
 Təcrübə-konstruktor işlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi
 Layihəişlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi

183. Dövlət struktur siyasətinin əsas məqsədləri , vəzifələrinə aid deyildir:
 İqtisadiyyatın özünüinkışafının kompleks resurs bazasının
 hazırlanması
 Texnoloji quruluşların bir-birini əvəz etməsi, tədricən inkışafın innovasiya
 tipinə keçilməsi üçün bütün resurs zəminin yaradılması
 Elmi-texniki və innovasiya sahələrinin üstün inkışafı hesabına daha çox
 enerji və resursa qənaətin təmin edilməsi
 Bütün mülkiyyət formalarının iqtisadiyyatın inkışafının daha yüksək
 nəticəliyi meyarı üzrə proporsional surətdə inkışaf etdirilməsi
 \\İqtisadiyyatın ilkin və korporativ pilləsinin rəqabət qabiliyyətinin və
 iqtisadi sabitliyinin təmin edilməməsi

184. Dövlət struktur siyasətinin əsas məqsədləri , vəzifələrinə aid deyildir:
 Regionların sosial-iqtisadi inkışaf səviyyələrinin bərabərləşdirilməsi
 \\Rəqabət mühitinin formalaşdırılmaması

Əhalinin məşğulluğu, işsizliyin azaldılması probleminin həll edilməsi
 Dünya bazarlarında öz elm tutumlu mallarımızın və xidmətlərimizin
 formalaşdırılması və inkişaf etdirilməsi
 İqtisadi təhlükəsizliyə kömək göstərilməsi

185. Dövlət struktur siyasətinin əsas məqsədləri , vəzifələrinə aid deyildir:
 \\ İxracatın və idxalı əvəzetmənin inkişaf etdirilməməsi
 Texnoloji quruluşların bir-birini əvəz etməsi, tədricən inkişafın innovasiya
 tipinə keçilməsi üçün bütün resurs zəminin yaradılması
 Elmi-texniki və innovasiya sahələrinin üstün inkişafı hesabına daha çox
 enerji və resursa qənaətin təmin edilməsi
 Subyektlərin sosial-iqtisadi komplekslərinin formalaşdırılması
 İqtisadi təhlükəsizliyə kömək göstərilməsi

186. Dövlət struktur siyasətinin istiqamətləri deyil: İqtisadiyyatın sahə
 strukturunun və onun iyerarxik konstruksiyasının optimallaşdırılması
 \\İlkin istehsal pilləsinin yenidən strukturlaşdırılmaması.
 İqtisadi münasibətlərin federallaşdırılmasının inkişaf etdirilməsi
 Elmin, istehsalın və bazarın inteqrasiyası
 Yığımın və istehlakın dinamik optimumuna nail olmaq

187. Dövlət struktur siyasətinin istiqamətləri deyil:
 \\İstehsalda və bazar bölgüsündə iri və kiçik formaların nisbətinin
 optimallaşdırılmaması
 Subyektlərin sosial-iqtisadi komplekslərinin formalaşdırılmasına kömək
 göstərilməsi
 Təhsil, elm və texnika sahələrinin üstün inkişafı
 Qeyri-səmərəli istehsalatların təsərrüfat dövriyyəsiindən çıxarılması
 Investisiya fəaliyyətinin gücləndirilməsi və investisiya axınlarının
 strukturlaşdırılması

188. Aqrar sahədə bu qanun Sahibkarlığı tənzimləmir. «Kəndli (fermer)
 təsərrüfatı haqqında»
 «Aqrar islahatın əsasları haqqında»
 «Kooperasiya haqqında»
 «Sahibkarlıq fəaliyyəti haqqında»
 \\«Banklar və bank fəaliyyəti haqqında»

189. ASK dövlət tənzimlənməsi prinsiplərinə aiddir: rasiona aqrar
 protesionizminin formalaşdırılması
 məqsədli proqram tənzimləmə və köməklik
 dövlət zəmanəti
 \\hamısı

heç biri

190. ASK dövlət tənzimlənməsi prinsiplərinə aiddir: məqsədli proqram
tənzimləmə və köməklik
dövlət zəmanəti
məhsulların təbii fəlakətdən sığortalanması
\\hamısı
heç biri

191. Aqrar sahəni idarə edirlər: A) bələdiyyələr B) fermerlər C) dövlət və
qeyri dövlət orqanları A,B,C
A,B
\\C
A,C
B

192. Kənd təsərrüfatı istehsalının dövlət tənzimlənməsi aşağıdakı
prinsiplərə əsaslanmır: Aqrar proteksionizm qanunundan səmərəli
istifadə.
Proqram-məqsədli tənzimlənmənin həyata keçirilməsi.
Dövlət zəmanətinin olması.
Kənd təsərrüfatında mülkiyyət münasibətlərinə diferensial yanaşma.
\\Sənayeyə nisbətən kənd təsərrüfatına üstünlük vermə

193. Paritet qiymət indeksi belə ifadə olunur.
\\

$$I_{\text{Paritet indeksi}} = \frac{\text{Kənd təsərrüfatı məhsulunun qiyməti}}{\text{Kəndlilinin aldığı məhsulunun qiyməti}}$$

$$\text{Paritet indeksi} = \frac{\text{Kənd təsərrüfatı məhsulun baza qiyməti}}{\text{Kənd təsərrüfatı məhsulun faktiki qiyməti}}$$

$$\text{Paritet indeksi} = \frac{\text{Kənd təsərrüfatı məhsulun qiyməti}}{\text{Xarici kəndlinin məhsulun qiyməti}}$$

$$\text{Paritet indeksi} = \frac{\text{Kənd təsərrüfatı məhsulun faktiki qiyməti}}{\text{Kənd təsərrüfatı məhsulun baza qiyməti}}$$

$$\text{Paritet indeksi} = \frac{\text{Kənd təsərrüfatı məhsulun mənfəəti}}{\text{Kənd təsərrüfatı məhsulun maya dəyəri}}$$

194. İnfrastruktur təminat metodları deyildir ASK-nın fəaliyyətinin dayanıqlılığının yüksəldilməsi maraqlarında işləyən infrastrukturanın yaradılması üzrə əsaslandırılmış normativ aktların qəbul edilməsi.

\\Xidmətin marketinq sisteminin yaradılmaması.

Topdan satış və pərakəndə satış bazarlar sisteminin yaradılması.

Əmtəə birjalarının, yarmarkaların, auksiyonların sisteminin yaradılması və.s.

İnvestisiya, torpaq, kooperativ banklar sisteminin yaradılması.

195. Maddi texniki dəstək metodlarına aid deyil Lizinq mexanizminin işlənilib hazırlanması.

Keyfiyyətə yeni texnikanın istehsalında və aparıcı texnologiyaların tətbiqində müəyyən hissənin maliyyələşdirilməsi

Yeni texnikanın istehsalı və istifadəsində güzəştli kreditləşdirmə, vergi qoyma, sürətləndirilmiş amortizasiya tətbiqi.

Yeni texnikanın əldə edilməsi və maşın traktor parkının dəstəklənməsi.

\\Çatışmayan qanunveriji aktların qəbul edilməsi.

196. Xarici iqtisadi fəaliyyət üzrə dəstək metodlarına aid deyil

İxracatçıya xarici bazara çıxış kimi marketinq xidmətinin göstərilməsi, İdxal edilən ərzaq məhsullarına gömrük tariflərinin, kompensasiya yuımların, vergilərin və s. köməyi ilə ərzaq təhlükəsizliyinin təmin edilməsi.

İstehsal, müştərək müəssisələr yaradılması sferasında xarici investorlar üçün əlverişli mühitün yaradılması.

Qabalcıl texnika və texnologiyaların idxalında xarici kreditorlar üçün dövlət zəmanəti.

\\Rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının idxalında dempinq siyasəti.

197. Aqrar siyasətin aparılmasında aşağıdakı hansı məqsəd nəzərdə tutulmur: əhalini ərzaqla təmin etmək.

Kənd təsərrüfatının ölkə gəlirinin yaranmasında iştirakını təmin etmək.

Ətraf mühitin mühaizəsi problemini həll etmək.

\\ K/t məhsullarının dempinq əsaslı ixracını

Məhsul çeşidinə nəzarət etmək

198. Xarici investisiyalar aşağıdakı yollarla həyata keçirilə bilməz:

Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə

birlikdə yaradılan müəssisələrdə payçılıq iştirakı;

tamamilə xarici investitorlara məxsus olan müəssisələr yaradılması;

müəssisələrin, əmlak komplekslərinin, binaların, qurğuların, müəssisələrdə iştirak paylarının əldə edilməsi;

\\Azərbaycan Respublikası ərazisində torpaqların əldə edilməsi;

səhmlərin, istiqrazların və digər qiymətli kağızların əldə edilməsi;

199. ASK-nın dövlət tənzimlənməsi funksiyasına aid deyil: real

istehsalçıları stimullaşdırma

sənaye üçün xammal olan kənd təsərrüfatı məhsullarına davamlı tələbi formalaşdırmaq

ASK üçün infrastrukturun və maddi-texniki bazanın yaradılması

kənd təsərrüfatı məhsullarının satınalma qiymətlərini təyin etmə

\\vergidən tam azad etmə

200. ASK dövlət tənzimlənməsi funksiyasına aid deyil: rasiona aqrar

protesionizminin formalaşdırılması

məqsədli proqram tənzimləmə və köməklik

dövlət zəmanəti

məhsulların təbii fəlakətdən sığortalanması

\\hamısı

201. Dövlət tərəfindən aqrar münasibətlər kompleksi başlıca olaraq tənzim

olunur: \\hüquqi və iqtisadi təsir metodları ilə

inzibati metodlar ilə

ekoloji metodlar ilə

texniki-normativ metodları ilə

sosial-ekoloji metodlar ilə

202. Hansı qanun torpaq bazarını tənzimləmir?

\\«Torpaq vergisi haqqında»

«Kəndli (fermer) təsərrüfatı haqqında»

- «Aqrar islahatın əsasları haqqında»
- «Torpaq islahatı haqqında»
- «Sovxozların və kolxozların islahatı haqqında»

203. Ekoloji keyfiyyət normativ göstəricilərinə aid deyil:
 konsentrasiyaların yol verilən qatılıq həddi
 səs-küy göstəriciləri
 elektormaqnit şüalanma səviyyəsi
 aqrokimyəvi maddələrin miqdarının yol verilən həddi
 \\əhalinin təkrar istehsalı

204. Xüsusi mühafizə olunan təbiət ərazilərinə nə aid deyil: qoruqlar
 \\heykəl və abidələr
 təbiət abidələri
 kurortlar
 yaşılıqlar

205. Ətraf mühitin mühafizəsi sahəsində respublikamızda hansı nəzarət
 növü yoxdur: ictimai və istehsalat
 \\beynəlxalq
 istehsalat
 dövlət
 dövlət və ictimai

206. Ekoloji təhlükəsizlik sahəsində dövlətin vəzifəsinə aid deyil:
 fəvqəladə ekoloji vəziyyətli zonaları təyin etmək
 ekoloji təhlükəsizlik üzrə dövlət standartları təyin etmək
 dövlət nəzarətini həyata keçirmək
 \\qonşu dövlətlərin ekoloji təhlükəsizlik üzrə tədbirləri yerinə yetirməsinə
 nəzarət etmək
 ekoloji təhlükəsizlik üzrə dövlət normativlərini təyin etmək

207. İdarəetmənin hüquqi metodlarıdır: 1. tələblər, 2. zəmanətlər, 3.
 qadağalar, \\1,2,3

- 1,2
- 2,3
- 3
- 1,3

208. Sual: İdarəedici iqtisadi metodlardır: 1. qarşılıqlı ödəniş, 2. iqtisadi
 məsuliyyət, 3. maliyyə intizam instrumentariləri
 \\ 1,2,3
 1,2
 2,3
 3

1,3

209. Məqsədli proqram aşağıdakılar üzrə qarşılıqlı əlaqəli tədbirlər sistemidir. 1. məqsədlər 2. ehtiyatlar 3. müddətlər

\1,2,3

1,2

2,3

3

1

210. Dövlətin ekoloji funksiyalarına nə aid deyil:
ekoloji nəzarət

ekoloji idarəetmə orqanların təşkili

ekoloji normaların təsdiqi

sertifikatlaşdırma

\resurslardan tam istifadə

211. Ətraf mühitin mühafizəsinin iqtisadi əsaslarına aid deyil: ekoloji
cərimələr

ekoloji vergi

ekoloji ödəmələr

torpaqların şoranlaşması

\iqtisadi maraqlandırma

212. Bütün təbii resurslar neçə qrupda təsnif olunur?

2.

\3.

5.

4.

6.

213. Hansı düzdür?

\Bərpa olunmayan resurslar, bura torpaq və bütün mineral resurslar aiddir. Burada başlıca vəzifə – mineral resurslardan tam və kompleks istifadədir. Məsələn, slyuda və kalium duzları çıxarılkən onun 80 faizi, neftin 56 faizi, daş kömürün 40 faizi itir.

Bərpa olunmayan resurslar, bura torpaq və bütün mineral resurslar aiddir. Burada başlıca vəzifə – mineral resurslardan tam və kompleks istifadədir. Məsələn, slyuda və kalium duzları çıxarılkən onun 70 faizi, neftin 56 faizi, daş kömürün 40 faizi itir.

Bərpa olunmayan resurslar, bura torpaq və bütün mineral resurslar aiddir. Burada başlıca vəzifə – mineral resurslardan tam və kompleks istifadədir. Məsələn, slyuda və kalium duzları çıxarılkən onun 80 faizi, neftin 50 faizi, daş kömürün 40 faizi itir.

Bərpa olunmayan resurslar, bura torpaq və bütün mineral resurslar aiddir. Burada başlıca vəzifə – mineral resurslardan tam və kompleks istifadədir. Məsələn, slyuda və kalium duzları çıxarılarkən onun 80 faizi, neftin 56 faizi, daş kömürün 50 faizi itir.

Bərpa olunmayan resurslar, bura torpaq və bütün mineral resurslar aiddir. Burada başlıca vəzifə – mineral resurslardan tam və kompleks istifadədir. Məsələn, slyuda və kalium duzları çıxarılarkən onun 70 faizi, neftin 50 faizi, daş kömürün 40 faizi itir.

214. İnsanların ətraf mühitlə birgə fəaliyyətinin konstruktiv dəyişmə istiqamətinə nə aid deyil? təbii ehtiyatlardan kompleks istifadə proqramı

resursların ayrı-ayrı xüsusiyyətlərinin yaxşılaşdırılması

təbii hadisələrdən qorunma

təsərrüfat fəaliyyətinin zərərli nəticələrinin ləğv edilməsi

\\resursun kompleks çıxarılması və istifadəsi

215. İnsanların ətraf mühitlə birgə fəaliyyətinin resurs istehlakı istiqamətinə nə aid deyil? resursdan istifadə

istehsal tullantılarının yerləşdirilməsi

resursun çıxarılması və istifadəsi

\\təbii ehtiyatlardan kompleks istifadə

resursun çıxarılması

216. İnsanların ətraf mühitlə birgə fəaliyyətinin təbii resursların təkrar istehsalı istiqamətinə nə aid deyil? bərpa oluna bilən resursların birbaşa təkrar istehsalı

bərpa olunmuşların qorunması

bərpa olunmuşların səmərəli istifadəsi

yer relyefinin bərpası

\\təbii hadisələrdən qorunma

217. Müasir ekologiya neçə hissədən ibarətdir

\\ 2

3

5

4

6

218. Nə düzdür?

\\Autoekologiya – ayrı-ayrı bitki və heyvan növlərinin qarşılıqlı münasibəti

Autoekologiya – insanların ətraf mühitlə birgə fəaliyyəti

Autoekologiya – ayrı-ayrı bitki və heyvan növlərinin insanlarla qarşılıqlı münasibəti

Autoekologiya – təbii ehtiyatlardan kompleks istifadə ilə bağlı qarşılıqlı münasibətlər

Autoekologiya – resursların məkanca səmərəli istifadəsinin təmin edilməsi ilə bağlı münasibətlər

219. Nə düzdür?

\\Sinekologiya – autoekologiyanın ətraf mühitlə qarşılıqlı əlaqəsi

Sinekologiya – insanların ətraf mühitlə qarşılıqlı əlaqəsi

Sinekologiya – cəmiyyət və təbiətin birgə fəaliyyəti

Sinekologiya – autoekologiyanın ətraf mühitdə insanlarla qarşılıqlı əlaqəsi

Sinekologiya – autoekologiyanın ətraf mühitdə insanlarla birgə fəaliyyəti

220. Səhv cavabı tapın. Ekoloji problemlər dünyəvi xarakter daşıyır və onun həlli bütün cəmiyyətin işidir. Müasir elmi-texniki tərəqqi şəraitində daha aktual ekoloji problemlər bunlardır dünya okeanının çirklənməsi

istilik çirklənməsi

atmosferin toz çirklənməsi

atmosferdə karbon qazının toplanması

\\çayların çirklənməsi

221. Səhv cavabı tapın. Ekoloji problemlər dünyəvi xarakter daşıyır və onun həlli bütün cəmiyyətin işidir. Müasir elmi-texniki tərəqqi şəraitində daha aktual ekoloji problemlər bunlardır dünya okeanının çirklənməsi

atmosferin xüsusi qatı – unosfer bağlı problemlər

atmosferin toz çirklənməsi

atmosferdə karbon qazının toplanması

\\içməli suyun azalması

222. Səhv cavabı tapın. Ekoloji resurslara və ona aid məsələlərə nə aid deyil bitki

heyvanlar

münbit torpaq

ekoloji resursun bərpası

\\su

223. Səhv cavabı tapın. Ekoloji resurslara və ona aid məsələlərə nə aid deyil Ekoloji resursun sadə miqyaslı təkrar istehsalı

Ekoloji resursun geniş miqyaslı təkrar istehsalı.

Ekoloji resursun təkrar istehsal üçün resursun minimum həddi nəzərə alınmalıdır

münbit torpaq

\\mineral resurslar

224. Səhv cavabı tapın. Sistemli təhlil və sintez metodu nəzərdə tutur:
 istehsal sistemlərinin vəziyyətinin qiymətləndirilməsini (istifadə səviyyəsi)
 istehsal sistemlərinin vəziyyətinin qiymətləndirilməsini (tullantılar)
 istehsal sistemlərinin vəziyyətinin qiymətləndirilməsini (texnologiya)
 \\\stehsal sistemlərinin vəziyyətinin qiymətləndirilməsini (fəaliyyət şəraiti)
 istehsal sistemlərinin vəziyyətinin qiymətləndirilməsini (resurslardan kompleks istifadə və s.)
225. Səhv cavabı tapın. Sistemli təhlil və sintez metodu nəzərdə tutur:
 təbiətin çirklənməsi tipinin müəyyən edilməsini.
 təbiətin çirklənməsi təsnifatının müəyyən edilməsini
 təbiətin çirklənməsi strukturunun müəyyən edilməsini.
 resursların tükənməsi və təkrar oluna bilməsi səviyyəsinin müəyyən edilməsini.
 \\təbiətin çirklənməsi mənbəyinin müəyyən edilməsini
226. Səhv cavabı tapın. Sistemli təhlil və sintez metodu nəzərdə tutur:
 təbiətin çirklənməsi tipinin müəyyən edilməsini.
 təbiətin çirklənməsi təsnifatının müəyyən edilməsini.
 təbiətin çirklənməsi strukturunun müəyyən edilməsini.
 resursların təkrar oluna bilməsi səviyyəsinin müəyyən edilməsini
 \\ekoloji resursun geniş miqyaslı təkrar istehsalının müəyyən edilməsini.
227. Sual: Səhv cavabı tapın. Sistemli təhlil və sintez metodu nəzərdə tutur:
 təbiətlə iqtisadiyyat arasındakı əlaqə səviyyəsini müəyyən etmək
 təbiətlə iqtisadiyyat arasındakı əlaqə dərəcəsini müəyyən etmək
 təbiətlə iqtisadiyyat arasındakı əlaqə ölçüsünü (ərazi) müəyyən etmək
 təbiətlə iqtisadiyyat arasındakı əlaqə ölçüsünü (su) müəyyən etmək
 \\təbiətlə iqtisadiyyat arasındakı əlaqə nisbətini müəyyən etmək
228. Səhv cavabı tapın. Sistemli təhlil və sintez metodu nəzərdə tutur:
 təbiətlə iqtisadiyyat arasındakı əlaqə ölçüsünü (yerin səthi - landşaftı) müəyyən etmək
 təbiətdən istifadə sistemlərinin bir hissəsini (mədən sənayesi), iqtisadi prosesin ilkinə təşkil edərək ümumi iqtisadiyyatın sonrakı inkişafının şərtləndirilməsini:
 təbiətdən istifadə sistemlərinin bir hissəsini (kənd təsərrüfatı), iqtisadi prosesin ilkinə təşkil edərək ümumi iqtisadiyyatın sonrakı inkişafının şərtləndirilməsini:
 təbiətlə iqtisadiyyat arasındakı əlaqə dərəcəsini müəyyən etmək
 \\təbiətdən istifadə sistemlərinin bir hissəsini (meşə təsərrüfatı), iqtisadi prosesin ilkinə təşkil edərək ümumi iqtisadiyyatın sonrakı inkişafının şərtləndirilməsini:

229. Səhv cavabı tapın. Təbiətdən istifadənin strateji planlaşdırılması müəyyən spesifik xüsusiyyətlərə malikdir: Planlaşdırılan obyekt ictimai-istehsal və təbii proseslərin qarşılıqlı fəaliyyətinin nəticəsidir
Təbii proseslərin strateji planlaşdırılması, təbii proseslərə təsir və onun nəticələrinin iqtisadiyyata təsirindən ibarətdir
Ətraf mühitin çirklənməsi heç də həmişə inzibati-ərazi çərçivəsinə sığmır
Ətraf mühitin çirklənməsi nəticəsi çox uzaq müddəti əhatə edə bilər
\\Mineral resursların səmərəli istifadə olunması və qorunmasıdır

230. Tükənməyən resurslar nə aid deyil? su
günəş enerjisi
geotermik enerjisi
qabarma enerjisi
\\külək enerjisi

231. Ekoloji sahədə nəzərdə tutulmur Ekoloji fəlakəti aradan qaldırmaq
Böhrandan çıxmaq
\\Selin qarşısını almaq
Ekoloji tarazlıq
Su və hava hövzələrinin mühafizəsi

232. Səhv cavabı tapın. Ekoloji təhlükəsizlik ictimai dəyərlərə malik olub aşağıdakı xüsusiyyətlərə malikdir? superüstünlük – onu hərbi təhlükəsizliklə eyniləşdirmək olan ictimai xarakterli olması
ekoloji təhlükəsizliyin digər sosioloji dəyərlərlə əlaqəsi
ekoloji təhlükəsizliyin qeyri müəyyənliyi
\\ekoloji təhlükəsizliyin məkanlığı

233. İnsanların ətraf mühitlə birgə fəaliyyətinin idarəetmə və monitoring istiqamətinə nə aid deyil? resurslar üzərində nəzarət
resurslar üzərində təftiş
resursların istifadə səviyyəsinin tənzimlənməsi
təbiətdən istifadənin idarə edilməsi
\\ekoloji proseslərdə qurum fəaliyyətinə nəzarət

234. Səhv cavabı tapın. Ekoloji təhlükəsizlik ictimai dəyərlərə malik olub aşağıdakı xüsusiyyətlərə malikdir? ictimai xarakterli olması
ekoloji təhlükəsizliyin digər sosioloji dəyərlərlə əlaqəsi
ekoloji təhlükəsizliyin maddi nemətlərin azalması qanunu-na tabe olmaması
sistem xarakterli – yəni ekoloji təhlükəsizlik bir sahə yox, bütünlükdə cəmiyyətin fəaliyyəti ilə şərtlənir
\\ekoloji təhlükəsizlik obyektinin modelliği

235. Səhv cavabı tapın. Ekoloji təhlükəsizlik ictimai dəyərlərə malik olub neçə xüsusiyyətlərə malikdir? 2

3

5

4

\\6

236. Dövlət tənzimlənməsinin əsas məqsədi:

\\dayanıqlı iqtisadi inkişafın təmin olunması
gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
məşğulluğun tənzimlənməsi
ətraf mühitin qorunması
ölkənin təhlükəsizliyinin təmin edilməsi

237. Dövlət tənzimlənməsinin zərurəti nə zaman artır?
sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi

gəlirlərin

məşğulluğun tənzimlənməsi

\\tənəzzül zamanı

ölkənin təhlükəsizliyinin təmin edilməsi

bütün cavablar düzdür

238. Dövlət tənzimlənməsinin zərurəti nə zaman artır?
sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi

gəlirlərin

məşğulluğun tənzimlənməsi

ətraf mühitin qorunması

\\böhran zamanı

bütün cavablar düzdür

239. Dövlət tənzimlənməsinin zərurəti nə zaman artır?
sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi

gəlirlərin

məşğulluğun tənzimlənməsi

ətraf mühitin qorunması

bütün cavablar düzdür

\\keçid dövründə

240. İqtisadiyyatın dövlət tənzimlənməsinin rolu nə vaxt önəmli deyil?
gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi

məşğulluğun tənzimlənməsi

ətraf mühitin qorunması

\\iqtisadi artım zamanı

keçid dövründə

241. Sual: Dövlət tənzimlənməsinin obyektlərinə aid deyil iqtisadi
maraqların icraçıları

ölkənin sahələri və regionları
 regionların sosial-iqtisadi prosesləri
 tədiyyə balansı
 \\hamısı

242. Sual: İDT-nin obyektidir iqtisadiyyatın sfera və sahələri
 ölkənin sahələri və regionları
 regionların sosial-iqtisadi prosesləri
 tədiyyə balansı
 \\hamısı

243. İDT-nin subyektidir qanunverci orqanlar
 müəssisələr
 təşkilatlar
 \\qanunverici, icraedici və məhkəmə orqanları
 idarələr

244. İqtisadi tənzimləmə mexanizmi neçə səviyyədəndən ibarətdir? 3
 2
 \\4
 6
 1

245. İqtisadi tənzimləmə mexanizminin 1-ci səviyyəsi nə zaman
 formalaşmışdır? \\XVI-XVII əsrdə Qərbi Avropada və XIX əsrin
 50-60-cı illərində ABŞ-da
 XVII əsrdə
 XV əsrdə
 XVIII əsrdə
 XVI əsrdə

246. Sual: İqtisadi tənzimlənmə mexanizminin 2-ci səviyyəsi nə zaman
 formalaşmışdır?
 \\Birinci Dünya müharibəsindən 20-25 il əvvəl
 XVII əsrdə
 XV əsrdə
 XVIII əsrdə
 XVI əsrdə

247. İqtisadi tənzimlənmə mexanizminin 2-ci səviyyəsi tənzimlənmənin
 hansı növünə aiddir? direktiv
 \\korporativ
 indikativ
 proqnozlaşdırma

proqramlaşdırma

248. İqtisadi tənzimlənmə mexanizminin 3-cü səviyyəsi nə zaman formalaşmışdır? \Böyük depressiyadan (1929-1933) sonra
1941-1945-ci illər
1917-1936-cı illər
1920-1925-ci illər
1900-1910-cu illər

249. İqtisadi tənzimlənmə mexanizminin 4-cü səviyyəsinin yaranması nə ilə əlaqəlidir? sahələrin inteqrasiyası
sahələrin differensasiyası
iqtisadiyyatın demonopolizasiyası
\qloballaşma
dünya iqtisadi sistemində dəyişikliklər

250. Bazar mexanizminin əsas qüsurlarına aid etmək olar: inhisarların mövcudluğu
resursların tükənməsi
ətraf mühitin çirklənməsi
resursların qeyri-səmərəli paylanması
\bütün cavablar düzdür

251. Bazar mexanizminin əsas qüsurlarına aid etmək olar: ictimai məhsulların istehsalının bazar üçün sərfəli olmamağı
mənfi xarici effektlərin olması
gəlirlərin qeyri-bərabər paylanması
makroiqtisadi inkişafın qeyri-sabit olması
\bütün cavablar düzdür

252. Dövlət tənzimlənməsinin əsas qüsurlarına aid etmək olar? informasiyanın məhdud, etibarsız və yanlış olması
bürokratik aparatın mövcudluğu
qərarların nəticəsinin qabaqcadan görmək imkanının olmamağı
qərarın qəbul olunması, həyata keçirilməsi və nəticəsinin arasındakı vaxt
\bütün cavablar düzdür

253. Dövlət tənzimlənməsinin ilkin funksiyalarına aiddir xüsusi mülkiyyətin müdafiəsi
vergilərin yığılması
pul tədavülünün təşkili
\bütün cavablar düzdür

254. Dövlət tənzimlənməsinin ilkin funksiyalarını aid deyil xüsusi mülkiyyətin müdafiəsi
vergilərin yığılması

pul tədavülünün təşkili
 \\pul-kredit siyasəti

255. Qızıl dördbucağın əsas göstəricilərin aiddir ÜDM artım tempi
 işsizliyin səviyyəsi
 inflyasiyanın tempi
 xalis ixracın ÜDM-də xüsusi çəkisi
 \\bütün cavablar düzdür

256. Mənfi xarici effekt səbəb olur:
 \\əmtəə çox buraxılır və qiyməti həddən artıq aşağı olur
 əmtəənin həcmi məhduddur
 qiymət aşağıdır
 əmtəənin həcmi sabitdir
 qiymət sabitdir

257. Qızıl dördbucağın əsas göstəricilərinə aid deyil ÜDM artım tempi
 işsizliyin səviyyəsi
 inflyasiyanın tempi
 xalis ixracın ÜDM-də xüsusi çəkisi
 \\valyuta kursu

258. İqtisadiyyatın tənzimlənməsinin xüsusi çəkisinin artmasına təsir edən
 əsas amillər: bərpaolunmayan resursların tükənməsi
 ekoloji fəlakətlər təhlükəsi
 dünyada resurslarının qeyri-bərabər paylanması
 demoqrafik problemlərin mürəkkəbliyi
 \\hamısı

259. Planlaşdırma nədir?
 \\inkişafa nail olunmaq üçün tədbirlər sistemidir
 sənaye və kənd t-tının əlaqəli planlaşdırılmasıdır
 nəzərdə tutulan layihədir
 iqtisadi inkişafın vahid sistemidir
 cavablar düzdür

260. Planlaşdırma nədir?
 \\dövlət rəhbərliyinin mərkəzi pilləsidir
 sənaye və kənd t-tının əlaqəli planlaşdırılmasıdır
 nəzərdə tutulan layihədir
 iqtisadi inkişafın vahid sistemidir
 cavablar düzdür

261. Planlaşdırmanın hansı prinsipini yoxdur? demokratik-mərkəziyyət
 \\fərdi müqayisəli

elmi əsaslandırma
həvəsləndirmə və məsuliyyət
nəzarət

262. Planlaşdırmanın hansı prinsipini yoxdur? demokratik-mərkəziyyət
elmilik
\\xüsusi əsaslandırma
həvəsləndirmə və məsuliyyət
nəzarət və təftiş

263. Planlaşdırmanın hansı prinsipini daha əsasdır?
\\demokratik-mərkəziyyət
elmilik
inzibati-amiranəlik
həvəsləndirmə və məsuliyyət
nəzarət və təftiş

264. Planlaşdırmada hansı qanun istifadə olunmur? dəyər qanunu
əmtə istehsalı qanunu
əsas iqtisadi qanun
\\tələb və təklif qanunu
inzibati- amiranəlik qanunu

265. İndiqativ planlar adətən neçə il müddətinə tərtib olunurlar. 1.
2.
3.
4.
\\5.

266. Səhv cavabı tapın. İndiqativ planların aşağıdakı bölmələri olur:
iqtisadi artımın müəyyən edilməsi
investisiya qoyuluşları
maliyyə axını
iqtisadi balanslaşdırma bölməsi
\\kredit resursları

267. Səhv cavabı tapın. İndiqativ planların aşağıdakı bölmələri olur:
inflasiya
rəqabətin müəyyən edilməsi
investisiya qoyuluşları
maliyyə axını
istehsalın inkişaf bölməsi

268. Elmi öncəgörmənin hansı formaları vardır hipotez
hipotez, proqnoz

\\proqnoz
 plan
 hipotez, plan, proqnoz

269. Proqnoz obyektin xüsusiyyətini xarakterizə edir keyfiyyət parametrlərini
 kəmiyyət parametrlərini
 obyektin dinamika və transformasiyaya meyilliliyini
 \\obyektin kəmiyyət və keyfiyyət parametrlərini
 hec bir cavab düzgün deyil

270. Proqnoz özündə nəyi əsk etdirir obyektin gələcək vəziyyəti
 \\obyektin gələcək vəziyyəti və obyektin alternativ inkişaf yolları barədə elmi əsaslandırılmış təsəvvürlər
 obyektiv gələcək vəziyyətini müəyyənləşdirən tədbirlər sistemi
 obyektin gələcək vəziyyətini şərtləndirən amilləri
 obyektin gələcək vəziyyətinin izahını

271. Regional inkişaf proqnozlaşdırılması zamanı hansı qrup göstərijilərdən istifadə edilmir? baza ilinə aid giriş göstərijiləri
 ekspert qiymətləndirilməsi yolu verilən ssenari göstərijiləri
 proqnozlaşdırma dövrünün sonuna olan çıxış göstərijiləri
 regionun xüsusiyyətlərinə müvafiq region inkişaf indikatorları
 \\10 il önjəki retrospektiv göstərijilər

272. Səhv cavabı tapın İqtisadi təhlildə çoxlu sayda statistik metodlardan istifadə olunsada, tənzimləməyə daha çox uyğun gələnələr aşağıdakılar sayılır: ekstropolyasiya metodu
 iqtisadi qruplaşdırma metodu
 indeks metodu
 büdcə metodu
 \\maliyyə metodu

273. Səhv cavabı tapın İqtisadiyyatın dövlət tənzimlənməsində istifadə olunan metodlarını ayırmaq olar: təsadüfi metodlar
 qeyri-tipik metodlar
 istisna təşkil edən metodlar
 balans metodu
 \\ekstropolyasiya metodu.

274. Səhv cavabı tapın İqtisadiyyatın dövlət tənzimlənməsində istifadə olunan metodlarını ayırmaq olar: təsadüfi metodlar
 qeyri-tipik metodlar

məqsədli proqram metodu
 normativ metod
 \indeks metodu.

275. Səhv cavabı tapın. Əhatə etdiyi dövrə görə proqnozlar bölünürlər:
 cari,
 cəld,
 əməli
 qısa müddətli proqnozlar
 \operativ

276. Səhv cavabı tapın. Əhatə etdiyi dövrə görə proqnozlar bölünürlər:
 orta müddətli proqnozlar
 daha uzun müddətli proqnozlar
 əməli
 qısa müddətli proqnozlar
 \strateji proqnozlar

277. Səhv cavabı tapın. «Delfa» metodu əsas xüsusiyyəti ilə səciyyələnir:
 ekspertin anonim olması
 əvvəlki sorğuların nəticəsindən istifadə olunması
 cavabların statistik qruplaşdırılması
 ekspertin anonim olması bə cavabların statistik qruplaşdırılması
 \təkrar olunanlar birləşdirilir

278. Səhv cavabı tapın. «Delfa» metodu neçə əsas xüsusiyyəti ilə
 səciyyələnir: 2
 \3
 5
 4
 6

279. Sual: Səhv cavabı tapın. Ekstropolyasiyanın sadə üsuluna nə aid deyil
 Üki –
 f
 Üi
 L
 \Y-

280. Qızıl dördbucağın əsas göstəricilərinə aid deyil ÜDM artım tempi
 işsizliyin səviyyəsi
 inflyasiyanın tempi
 xalis ixracın ÜDM-də xüsusi çəkisi
 \valyuta kursu

281. İqtisadiyyatın tənzimlənməsinin xüsusi çəkisinin artmasına təsir edən əsas amillər: bərpaolunmayan resursların tükənməsi
 ekoloji fəlakətlər təhlükəsi
 dünyada resurslarının qeyri-bərabər paylanması
 demoqrafik problemlərin mürəkkəbliyi
 \\hamısı

282. İqtisadi tənzimləmə mexanizmi neçə səviyyədəndir? 3
 2
 \\4
 6
 1

283. İqtisadi tənzimləmə mexanizminin 1-ci səviyyəsi nə zaman formalaşmışdır? \\XVI-XVII əsrdə Qərbi Avropada və XIX əsrin 50-60-cı illərində ABŞ-da
 XVII əsrdə
 XV əsrdə
 XVIII əsrdə
 XVI əsrdə

284. Sual: İqtisadi tənzimlənmə mexanizminin 2-ci səviyyəsi nə zaman formalaşmışdır?
 \\Birinci Dünya müharibəsindən 20-25 il əvvəl
 XVII əsrdə
 XV əsrdə
 XVIII əsrdə
 XVI əsrdə

285. İqtisadi tənzimlənmə mexanizminin 2-ci səviyyəsi tənzimlənmənin hansı növünə aiddir? direktiv
 \\ korporativ
 indikativ
 proqnozlaşdırma
 proqramlaşdırma

286. İqtisadi tənzimlənmə mexanizminin 3-cü səviyyəsi nə zaman formalaşmışdır? \\Böyük depressiyadan (1929-1933) sonra
 1941-1945-ci illər
 1917-1936-cı illər
 1920-1925-ci illər
 1900-1910-cu illər

287. İqtisadi tənzimlənmə mexanizminin 4-cü səviyyəsinin yaranması nə ilə əlaqəlidir? sahələrin inteqrasiyası
sahələrin differensiasiyası
iqtisadiyyatın demonopolizasiyası
\\qloballaşma
dünya iqtisadi sistemində dəyişikliklər

288. Bazar mexanizminin əsas qüsurlarına aid etmək olar: inhisarların mövcudluğu
resursların tükənməsi
ətraf mühitin çirklənməsi
resursların qeyri-səmərəli paylanması
\\bütün cavablar düzdür

289. Bazar mexanizminin əsas qüsurlarına aid etmək olar: ictimai məhsulların istehsalının bazar üçün sərfəli olmamağı
mənfə xarici effektlərin olması
gəlirlərin qeyri-bərabər paylanması
makroiqtisadi inkişafın qeyri-sabit olması
\\bütün cavablar düzdür

290. Dövlət tənzimlənməsinin əsas qüsurlarına aid etmək olar?
informasiyanın məhdud, etibarsız və yanlış olması
bürokratik aparatın mövcudluğu
qərarların nəticəsinin qabaqcadan görmək imkanının olmamağı
qərarın qəbul olunması, həyata keçirilməsi və nəticəsinin arasındakı vaxt
\\bütün cavablar düzdür

291. Dövlət tənzimlənməsinin ilkin funksiyalarına aiddir xüsusi mülkiyyətin müdafiəsi
vergilərin yığılması
pul tədavülünün təşkili
\\bütün cavablar düzdür

292. Dövlət tənzimlənməsinin ilkin funksiyalarını aid deyil xüsusi mülkiyyətin müdafiəsi
vergilərin yığılması
pul tədavülünün təşkili
\\pul-kredit siyasəti

293. Qızıl dördbucağın əsas göstəricilərinə aiddir ÜDM artım tempi
işsizliyin səviyyəsi
inflyasiyanın tempi
xalis ixracın ÜDM-də xüsusi çəkisi
\\bütün cavablar düzdür

294. Mənfi xarici effekt səbəb olur:

\\əmtəə çox buraxılır və qiyməti həddən artıq aşağı olur
 əmtəənin həcmi məhduddur
 qiymət aşağıdır
 əmtəənin həcmi sabitdir
 qiymət sabitdir

295. «İqtisadiyyatın dövlət tənzimlənməsi»nin predmeti öyrənir:

\\ölkənin iqtisadi həyatında bazar münasibətlərinin səmərəli formalaşmasını təmin edəcək dövlətin bütün iştirak formalarını
 gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
 məşğulluğun tənzimlənməsi
 ətraf mühitin qorunması
 ölkənin təhlükəsizliyinin təmin edilməsi

296. «İqtisadiyyatın tənzimlənməsi» kursu öyrənmir: ölkə regionlarının sosial-iqtisadi inkişafının təmin edilməsi

mövcud qanunvericiliyin təkmilləşdirilməsi
 ümumi iqtisadi proporsiyaların dəstəklənməsi
 iqtisadiyyatın cari və gələcək istiqamətlərinin optimal nisbətinin formalaşması
 \\müxtəlif əmtəə bazarlarında qiymət dəyişməsinə

297. İqtisadiyyatın dövlət tənzimlənməsi öyrənmir

ölkə regionlarının sosial-iqtisadi inkişafının təmin edilməsi
 mövcud qanunvericiliyin təkmilləşdirilməsi
 ümumi iqtisadi proporsiyaların dəstəklənməsi
 \\ müxtəlif bazarlarda qiymət və istehsal həcmi
 iqtisadiyyatın cari və gələcək istiqamətlərinin optimal nisbətinin formalaşması

298. İqtisadiyyatın tənzimlənməsinin əsas məqsədidir:

\\ iqtisadi - sosial sabitlik və inkişafa nail olma
 regionların sosial-iqtisadi inkişaf şəraitinin bərabərləşdirilməsi
 ətraf mühitin çirklənməsinin qarşısının alınması
 yerli özünüidarəetmə zəmanətinin təminatı
 regionların təbii-iqlim xüsusiyyətlərindən istifadə

299. İqtisadiyyatın dövlət tənzimlənməsi:

\\sabit iqtisadi artımı saxlama üzrə dövlətin fəaliyyətidir
 işsizliyin artırılması üzrə dövlətin fəaliyyətidir
 haqsız rəqabəti formalaşdırmaq üzrə dövlətin fəaliyyətidir
 tədiyyə balansının mənfi saldosunun formalaşması üzrə dövlətin fəaliyyətidir
 inflyasiya artımının yaradılması üzrə dövlətin fəaliyyətidir

300. Konyuktura ařađıdakılarla izah olunur:
istehlakın h cmi

\\istehsalın dinamikas1

investisiyaların h cmi

pul emissiyas1

b dc  k siri